

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Heydər

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nö 012 (5732) 19 yanvar 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

20 Yanvar - müstəqilliyə gedən yol

Bu yol xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir



Coxasrlıq mədəni
sərvətlər xəzinəmizə
misilsiz töhfələr vermiş
maarifpərvər ziyanı

Bax → 10

Xunta rejiminin
süqutu: erməni
rəhbərliyi konstruktiv
mövqeyə gələcəkmi?

Bax → 8

Avropa Parlamentin-
dən riyakar yanaşma

Bax → 9

Azərbaycan milli mədəniyyətinin tarixi nümunələri bu irsi yaradan və yasadən ziyalıların yaradıcılıq potensialının, bütövlükde, ortaya qoyulmasından və xalqa xidmet etməsindən yaranmışdır. Bu əsərlər müxtəlif dövrləri, tarixi məqamları əhatə edərək, xalqın milli təfəkkürünü, yaşıam tərzini, eləcə də, onun mösət məsələlərini eks etdirir. Xalqın keçdiyi keşməkeşli yolların arxasında dayanan böyük ideya və məqsədin birbaşa tariximizə, ədəbiyyatımıza yol açmasında böyük mütəfəkkirlərin və ziyalıların rolü danılmazdır. Milli düşüncə tərzimizin müxtəlif forma və məzmunda ifadəsi, məhz tarixi dövrlərlə əlaqədardır

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vezifələrə həsi olunan iclasında söylediyi dərin məzmunlu nitqində bir çox məsələlərlə yanaşı, regional məqyasda cərəyan edən prosesləri də təhlil edib. İlham Əliyev həmin kontekstdə Ermənistanda hakimiyət dəyişikliyinin və bu ölkədə ümumi vəziyyətin pisləşməsinin səbəblərini göstərib. İyirmi il-dən çox müddət ərzində seçki saxtakarlığı yolu ilə hakimiyəti məniməmiş Sarkisyan rejiminin beynəlxalq qurumlarla cinayət əlaqələrini faktlara ifşa edib. Ötən müddətdə Ermənistanda seçkilərin demokratik...

Azərbaycan Ordusu
dünya məqyasında güclü
ordular sırasındadır



2

Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva
"Üzeyir Hacıbəyli" fəxri
medali ilə təltif edilib



3

Zimbabvenin Prezidenti
Emmerson Mnangaqva
Azərbaycana işgüzar
səfərə galib



3

Siyavuş Novruzov: "Avropa
Parlamentinin bəzi deputatları
ermənilərin "konyak
diplomatiyası"na qurban gediblər"



4

XİN: "Azərbaycanla
ultimativ tərzdə danışmaq
qəbul edilməzdir"



3

"Avropa Parlamentinin qərarı
qərəzli xarakter daşıyır"



9

→ 11

"Xalqın namızədi"
sürətlə xalqın
sevgisini itirir



→ 14

Dövlətciliyə qarşı
çıxanlara güzəşt
olunmayıcaq



→ 7

"Avropa Parlamentinin
bu qətnaməsi
riyakarlıq və siyasi
mədəniyyətsizlikdir"



19 yanvar 2019-cu il

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Prezident İlham Əliyev: “Hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır”

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad Azərbaycanın gücünü, güclü ordumuzun potensialını göstərdi. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və bu il, bu, bir dəha təsdiq edildi. Azərbaycan Ordusu Azərbaycan-Ermənistən sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək, 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi Azərbaycana imkan verir ki, Ermənistən ərazisindən keçən önəmlı kommunikasiyalara və yollarla tam nəzarət edək.

Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətə Azərbaycan xalqına təbrikində bu məsələyə toxunaraq deyib ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz, son illər ərzində, öz hərbi qüdrətimizi böyük dərəcədə artırıb bilmişik: “Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracaq. Biz Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışqlarda iştirakımız bunun əyani səbutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır”.

Son illerdə 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif mehsullar istehsal olunur. Azərbaycan artıq hərbi məhsullarını ixrac etməyə başlayıb. “ADEX 2018” Üçüncü Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılara təbrikində Prezident İlham Əliyevin ərazimizin 20 faizinin işgal altında olduğunu öne çəkərək, qeyd etmişdir ki, müdafiə qabiliyyətimizin artırılmasına və Silahlı Qüvvələrin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi diqqət yetirilir.

Dövlət bütçesində ayırmalar da ilk yeri müdafiə xərclərinin tutması da sebəbsiz deyil. Dövlət o zaman qüdrətli olar ki, onun güclü iqtisadiyyatı və ordusu olsun. Eyni zamanda, nəzərə alsaq ki, müharibə şəraitində yaşayıraq, güclü ordunun olmasının önemi daha aydın görünür. Baxmayaraq ki, işgalçı Ermənistən və ona havadarlıq edən dövlətlər bunu özlerine sərənət edən şəkildə təhlil edirdilər. Guya Azərbaycan sülh danışqlarının aparılmasında maraqlı deyil. Apar-



rılan bu kimi əsassız təbliğata cavab olaraq, rəsmi Bakı bəyan edir ki, hərbi qüdrətimizin artırılması suveren haqqımızdır. Azərbaycanın tam haqqı var ki, işgal altında olan torpaqlarını istanilan yolla azad etsin.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətə keçirilən hərbi paradda Prezident İlham Əliyevin diqqət yönəldiyi əsas məsələlərdən biri də, məhz bu oldu: “İki il bundan əvvəl, Ermənistən xalqımıza qarşı növbəti hərbi texribat törətmüşdür, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki və-

təndaşlar şəhid olmuşdur. Azərbaycan Ordusu işgalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hükum əməliyyatı keçirərək, işgal edilmiş torpaqlarımızın bir hissəsini işgalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işgalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hükum əməliyyatı nəticəsində, minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işgal edilmiş torpaqlarda qazdıqları səngərlərde bu gün bizim esgərlərimiz xidmət göstərir. Ləletəpədə bizim bayra-

ğımız dalğaların. Ağdərə dağlarında bizim bayrağımız dalğaların. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq və rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işgalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistən tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardım-

və məhv etdik. Aprel döyüşləri təriximizin şanlı səhifəsidir”.

Ötən il Azərbaycan Silahlı Qüvvələri “Dünyanın en güclü ordusu” reytingində 53-ci yerdə qərarlaşdı. 136 ölkənin yer aldığı hesabatda Azərbaycan ötən ille müqayisədə öz mövqeyini 5 pille yaxşılaşdırıb. Bu gün tam əminliklə qeyd edir ki, ordumuz regionda siyasi sabitliyin təmin olunmasına, işgal altında olan torpaqlarımızın azad edilməsinə tam hazırlır. Elə 2016-ci ilin aprel hadisələri göstərdi ki, bu və ya digər dövlətlərin himayəsi ilə “güclü ordu”ya malik olduğu mifini yaradan işgalçı Ermənistən Azərbaycanın rəsadətli ordusu qarşısında acizdir. Ordumuzda vətənpərvərlik ruhu yüksək olduğu kimi, hərbi hazırlıq məsələləri də daim diqqətdə saxlanılır. Əvvəldə də, qeyd etdiyimiz kimi, hərbi hissələrin modernləşməsi, ən müasir silahlarla təchiz olunması üçün modern silahlar alınır, əsgər və zabitlərin mənzil-yاشış şəraiti yaxşılaşdırılır.

Bu gün Azərbaycan müstəqil siyaset yürüdür, heç bir kənar qüvvənin diktəsi ilə oturub-durmur. Diplomatik mübarizədə qələbəmiz, eyni zamanda, günbegün güclənən, qüdrətlənen ordumuz bu əminliyimizə əsas verir ki, tezliklə işgal altında olan torpaqlarımız azad olunacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdaçaqlar. Gün gələcək və bu gün işgal altındaki torpaqlar azad olundan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydənina getiriləcək və hərbi parada göstəriləcək.

“Səs” Analitik Qrupu



Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edilib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edilib.

AZERTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedagoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin

qorunub saxlanması və gələcək nesillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələre görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara alıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci müjam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş "Üzeyir dünyası" lajihəsi işçiyüz görüb. Həmin nəşrə "Ömür salnamesi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik

əsərlər" kitabları, "Leyli və Məcnun", "Koroğlu" operaları və "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyanın klavir, libretto və CD-leri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrəti musiqiciləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və destəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası esasında aq-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin efsanəsi olan "Arşın mal alan" filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.

Zimbabvenin Prezidenti Emmerson Mnangaqva Azərbaycana işgüzar səfərə gəlib



Zimbabve Respublikasının Prezidenti Emmerson Mnangaqva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.


AZERTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dağalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın

şərəfinə fəxri qaroval dəstəsi düzülmüşdü.

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnangaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.

XİN: "Azərbaycanla ultimativ tərzdə danışmaq qəbul edilməzdir"

Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin mətbuat xidməti Rusiya Federasiyası Xarici işlər Nazirliyinin mətbuat xidmətinin bəzi Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı məlumatına dair açıqlama yayıb. SİA xəbər verir ki, açıqlamada deyilir: "Rusiya Federasiyası Xarici işlər Nazirliyinin mətbuat xidmətinin bəzi Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına dair 2019-ci il 18 yanvar



tarixli mətbuat üçün məlumatı ilə tanış oluduq və buna cavab olaraq aşağıdakılardı bildiririk:

Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimativ tərzdə danışmaq qəbul edilməzdir və diplomatik etik qaydalarla tamamilə ziddir. Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin mətbuat xidməti tərefindən məsələ ilə əlaqədar verilən şəhərlərin tərzi Rusiya Xarici işlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi. Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütəqəkkəsi yəni bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlerini ifade ediblər. Rusiya Xarici işlər Nazirliyinin mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülen deyil, Azərbaycan-Rusya strateji əlaqələrinin məhiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükleri işlərlə heç bir halda uzalaşır. Bir daha bildiririk ki, Rusiya XİN-in mətbuat xidməti tərefindən atılaçq addımlara mütənasib olaraq Azərbaycan tərefindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək".

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür



gününə bir neçə gün qalsa da, artıq ziyanətçilərin xiyabana axını müşahidə olunur. Ziyanətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşları da var.

Hazırlıq işlərinin yanvarın 19-də başa çatdırılması planlaşdırılır. Yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətini tə-

yirmi Yanvar faciəsinin 29-cu ildönü mü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür. AZERTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Xiyabanın girişindəki bu kompozisiyani güllərdən döşənən xalça və mezarlaradək divarlarda səkkizgəsli ulduzların üzərinə vurulan bir cüt qərənfil tamamlayacaq. Anım

min etmek məqsədile tehlükəsizlik tədbirləri görülecek. Yanvarın 20-də seher saatlarından Şəhidlər xiyabani istiqamətində nəqliyyatın hərəketi məhdudlaşdırılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sə-



19 yanvar 2019-cu il

Siyavuş Novruzov: “Avropa Parlamentinin bəzi deputatları ermənilərin “konyak diplomatiyası”na qurban gediblər”

Avropa Parlamentinin bəzi deputatları ermənilərin “konyak diplomatiyası”na qurban gediblər. Bunu Trend-ə Milli Məclisin Dini qurumlar və ictimai birliliklər komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Azərbaycanda insan haqları, demokratiya və qanunun alılıyinin pozulması ilə bağlı qətnamə”yə münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, Avropa Parlamenti bu günlərdə “Azərbaycanda insan haqları, demokratiya və qanunun alılıyinin pozulması ilə bağlı qətnamə” təklifini müzakirə edərək qəbul edib. Başdan-başa qərəz, Azərbaycanın demokratiya, hüquqi dövlət və insan haqları sahəsində eldə etdiyi ciddi naiyyətlərə kölgə salmaq cəhdlerindən ibarət olan bu sənəd hər bir vətəndaşımızda qəzəb və təessüf doğurub: “Belə ki, möhtərem Prezidentimiz İlham Əliyevin rehbərliyi altında ölkəmizdə qanunun alılıyına söykənən vətəndaş cəmiyyətinin bütün institutları yüksək effektivlikle fəaliyyət göstərdiyi bir zamanda bu tip lazımsız, heç bir faktə əsaslanmayan qətnamənin qəbulu, heç şübhəsiz ki, onu qəbul edən qurumda təmsil olunan bəzi dairələrin çirkin niyyətindən xəber verir”.

Millet vəkili bildirib ki, görünür, Avropa Parlamentinin bəzi deputatları bu sənədə səs verərək ya Azərbaycandakı real vəziyyəti dərinən bilməyiblər, ya da cənab Prezidentin də qeyd etdiyi kimi, ermənilərin “konyak diplomatiyası”na qurban gediblər:



“Azərbaycanda kimlərinə həbsdən “qeyd-şərtsiz” azadlığa buraxılmasını tələb edən bu cənabların, görəsən, güya müdafiə etdikləri demokratik idarəciliyin prinsiplərindən xəberləri varmı? Məgər onlar bilmirlər ki, bütün demokratik dövlətlərdə, o cümlədən Azərbaycanda “güclər ayrılığı” prinsipi var ve heç kəs, heç bir qurum müstəqil məhkəmələrin işlərinə qarşı bilməz? Ve ya Avropa Parlamentinin ümumiyyətlə Azərbaycana qarşı bele bir tələb irəli sürməyə ixtiyarı və səlahiyyəti varmı? Eyni zamanda, bele bir sual meydana çıxır ki, ölkəmizə qarşı bu tip əsassız tələblər irəli sürən Avropadakı bəzi dövlətlərin özlərində fundamental insan hüquq və azadlıqları hansı səviyyədə qorunur? Əslində bu sahədə real vəziyyət hamımıza yaxşı məlumdur. Ən yaxın tarixdə Avropanın qarşılaşdırığı miqrant böhranında bunun əyani şahidi olduq. On minlərlə miqrant insan ləyqətinə yaraşmayan şəkildə təhqir, təqib və diskriminasiyaya məruz qaldı, xüsusən də islamofobiya ən yüksək səviyyəyə, bəzən həttə dövlət səviyyəsinə qalxdı. Daha sonra, Fransada “sarı jiletlilər” hərəkatı zamanı dinc nümayişçilər qarşı qeyri-adekvat güc tətbiqi, polis vəhşiliyi, kütüvə həbslər və s. bütün dünya mediasının və ictimai rəyinin diqqət mərkəzində oldu. İndi belə rüsvayçı əməlləri törədənlər hansı mənəvi və hüquqi haqla Azərbaycanda müxtəlif cinayətlərə görə həbsə girən

və özünü ictimai xadim, bloqer və s. elan edən şəxsləri özbaşına “siyasi məhbus” siyahısına salaraq onlara azadlıq tələb edir? Düşünürəm ki, belə subyektiv mövqeyin heç bir tutarlı tərefi yoxdur və ən əsası, heç bir qurum və dövlət Azərbaycanla tələb və təhdid dilil ilə danişa bilmez”.

YAP İcra katibinin müavini qeyd edib ki, yeri gəlmışkən, bu qətnamənin qəbulu tarixi də bir sira bədniyətli məqamlardan xəbər verir: “Belə ki, məlum olduğu kimi, dövlət başçımız ötən ilin yekunlarına əhər olunmuş müşavirədə bu il dövlət idarəciliyinin əvvəl və effektivliyini artırmaq məqsədilə bütün sahələrdə ciddi struktur islahatlarının aparılacağı barədə xəbərdarlıq etdi və görünündüyü kimi də bu proses artıq başlayıb. Belə köklü islahatlar sayesində Azərbaycanda idarəciliy kefiyyətə yəni bir mərhələyə qədəm qoyacaq və bu da heç şübhəsiz, vətəndaşların rifah halının yaxşılaşdırılmasında, xalq-iqtidar birliliyinin daha da möhkəmlənməsində öz əhəmiyyətli rolunu oynayaçaq. Ona görə də daxildəki “5-ci kolon” ölkə xaricindəki himayədarları ile sinxron fəaliyyətə keçərək Azərbaycanda görülən və görülməcək işlərə indidən qara yaxmaq, bu islahatları sabotaj etmək üçün birgə əməllərini aktivləşdirməyə cəhd göstərirələr. Lakin unudurlar ki, xalq kimin kim olduğunu yaxşı bilir, dünyada gedən prosesləri bu üzənənraq “vətənşüvən”lərdən daha yaxşı qavrarıv və məhz buna görə də cənab Prezidentin ətrafında ildən-ildən daha six birləşir. Ona görə də Azərbaycandakı iqtidar-xalq birliliyi sarsılmazdır və bu birlük ister daxili, isterse də xarici, bütün anti-Azərbaycan dairələrinə hər zaman layiqli cavab verecək. Azərbaycan bütün beynəlxalq teşkilatlarla ancaq qarışılıqlı faydalı dialoq yolunu seçib və yalnız bu yolun səmərəliliyinə inanır”.

“Tariximiz - milli dəyərimizdir” mövzusunda konfrans keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Milli-Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin (MMDD) birge təşkilatçılığı ilə “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz - milli dəyərimizdir” mövzusunda konfrans keçirilib. SIA-nın verdiyi məlumatata görə, konfransda MMDD İctimai Birliyinin sədri, si-



yasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talişinski, Birliyin sədr müavini Qorxmaz Paşayev, Nərimən Quliyeva, “SƏS” Media Qrupunun rehbəri Bəhruz Quliyev, Aİİ rehbərliyi, İnstitutun müəllim və tələbə heyəti iştirak edib.

“20 Yanvar” şəhidlərinin əziz xatirəsi birdəqiqəlik ehtiram sükütu ilə anılıb. Aİİ rektoru mərasim iştirakçılarını salamlayaraq, ali tədris müəssisəsinin gənclərə vətənpərvəlik ruhunun aşılması istiqamətində müxtəlif tedbirler həyata keçirdiyini diqqətə çatdırıb. İnstitut rehbəri “20 Yanvar” hadisələrinin gənclərin milli ruhda təriyəsində və müstəqil dövlətcilik ənənələrinin inkişafındakı rolundan bəhs edib. Tariximizin öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünya əhəmiyyətinə çatdırılmasında gənclərin fəallığının daha da artırılması, onların müasir informasiya-kommunikasiya texnologiyalarından, sosial şəbəkələrdən səmərəli istifadəyə təşviq edilməsinin zəruriliyi qeyd olunub. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, “20 Yanvar” hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin müdafiə gecədə həlak olan Vətən oğulları Azərbaycan tarixine parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmişlər.

MMDD İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talişinski çıxışında bildirib ki, “20 Yanvar” hadisəsinin tarixi əhəmiyyətli baxımından ictimaiyyətə çatdırılmasında, faciənin sosial və siyasi aspektinin mahiyyətinin gənclərə aşılanması istiqamətində dövlət qurumlarının, həmçinin vətəndaş cəmiyyətinin üzərinə məsuliyyətli vezifə düşür. Birliyin sədr müavini Qorxmaz Paşayev Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin hazırladığı “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz - milli dəyərimizdir” filminin ləntə alınma məqsədindən, Nərimən Quliyeva isə filmde iştirak edən gənclər və layihənin araya-ərşəye gələməsi haqqında məlumat veriblər.

“SƏS” Media Qrupunun rehbəri Bəhruz Quliyev isə çıxışında 20 Yanvar faciəsinin canlı şahidi olmuş bir şəxs kimi, qanlı gecədə oğlu və qızlarının ölümün gözüne dik baxmaq qəhrəmanlıq etdiridlərini bildirib. Qeyd edib ki, 20 Yanvara matəm günü kimi deyil, qəhrəmanlıq tarixi kimi yanaşılmalıdır. “1990-ci ilin 19-dan 20-nə keçən gecə baş vermiş faciədə o zamanlar xalq hərəkatının önündə gedən adamların və sovet hakimiyyətinin başında dayananların günahının olması hər kəsə məlumdur. Amma bütün bunlara baxmaq, xalqımız öz müstəqillik mübarizəsini heç nəyə qurban vermedi. Həmin hadisənin səhərisi gün xalqımızın Ulu Öndəri Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə ailesi ilə birlikdə gələrək, Bakıda baş vermiş qanlı olaya siyasi qiymət verilməsi və günahkarların cəzalandırılmasıni tələb etdi”, deyən B.Quliyev bu gün şəhidlərimizin ruhuna ən böyük hörmət məhz müstəqil dövlətimizin yaşamasını və çiçəklənməsinin olduğunu bildirib.

Konfransda “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş “Tariximiz - milli dəyərimizdir” filminin nümayışı keçirilib, tələbələr məruzə ilə çıxış ediblər.

“AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır”

“Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli, mənasız, sıfarişli qətnamə və qərar qəbul etmesinin arxasında bu parlamentin üzvü olan muzdalu deputatların fealiyyəti dayanır. Həmin şəxslər Azərbaycanı sevmeyən qərəzli qüvvələrin sıfarişlərini yerine yetirirler”. Bu fikirləri SIA-ya açıqlamasında Milli Məclisin deputati Elman Məmmədov deyib. O bildirib ki, Avropa Parlamentində özlərinə isti yer tapan bəzi şəxslər ölkəmizə qarşı daim qara yaxma kampaniyası həyata keçirməyə cəhd edən erməni təşkilatları, diasporu, lobiləri, “Soros” Fondunun maliyyələşdirdiyi müəyyən qurumların ianələri hesabına Azərbaycana qarşı qərəzli qətnamə və qərarlar qəbul edirlər.

Qətnamənin əsassız olduğunu deyən E. Məmmədov söyleyib ki, bir şəxslə görə belə “narahat” olanlar niyə Fransada həbsxanalara doldurulan 5 mindən çox nümayişçi haqqında söz demir: “Fransada baş verənlər neticəsində həyatını itirən yüzlərlə xəsarət alanlar var. Avropa Parlamentində Azərbaycana qarşı qətnaməyə səs verən, sənədi hazırlayan deputatlar kor-



dular niyə bunları görmürlər? Niyə illərdir yandırılan məscidlər, müsəlman mühacirlərinə qarşı edilən təzyiqlər haqqında danışırlar? Azərbaycana qarşı sənədə səs verən deputatların temsil olunduğu ölkələr Aralıq dənizini miqrant qəbiristanlığına çeviriblər heç bu haqda danışan və ya qətnamə qəbul edən də yoxdur. Bütün bunlar Azərbaycan qarşı yenə də ikili standartlığın, şər, böhtan kampaniyasının göstəriciləridir. Onlar bu cür yollarla ölkəmizdə qarışılıqlı salmaq, dövlətçiliyi ziiflətmek, ictimai asayı pozmağa

cəhd edirlər”.

Deputat bildirib ki, Azərbaycana qarşı müxtəlif oyunlardan istifadə etmək istəyənlər hər zaman olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcəklər: “Çünki, Azərbaycanda xalq-iqtidar birliliyi təmin olunub. Ölək iqtidarı özünün bütün fealiyyətini xalqının rifah halının, həyat səviyyəsinin yaxşılaşdırmasına yönəldib”.

E.Məmmədov əlavə edib ki, ölkəmizə qarşı həyata keçirənlərin oyunlarının arxasında duran əsas məqsəd Dağlıq Qarabağ münaqışının həllinə mane olmaqdır: “Avropada Azərbaycanı sevmeyən, düşmən mövqeyində olan strukturlar ölkəmizlə Rusiya, Rusiya-Azərbaycan-Türkiyə, Rusiya-Azərbaycan-İran münasibətlərindən narahat olmağa başlayıblar. Onlar görür ki, ölkəmiz həyata keçirdiyi iri layihələr hesabına beynəlxalq nəqliyyat dəhlizinə çevrilib, güclənib və bütün bunlar sayəsində Dağlıq Qarabağ münaqışının həllinə daha da yaxınlaşdır. Ermənipərəst qüvvələr bizim bu işimizə mane olmağa, torpaqlarımızın işğal altında qalmasına çalışırılar”.

20 Yanvar - müstəqilliyə gedən yol

Bu yol xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir

1990-ci ildə Bakıda 20 Yanvar faciəsi və Azərbaycan tarixində ondan övvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşüñülmüş siyasetin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistən ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasetin mərhələləridir.

Düz 29 il öncə, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-ci ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irali süren Ermənistən tecavüzkar hərəkətlərinən ve keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hidətlənən, Bakının küçələrinə ve meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütłələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridiləsi Azərbaycanda misli görünməmiş faciəyə getirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək, şəhidlik zirvesinə ucalıblar.

Böyük itkilərlə və günahsız insanların qətli ile neticələnən 20 Yanvar faciəsi, Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasetinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, eyməzliyini və məqrurluğunu nümayiş etdirdi.

Ermənistən Azərbaycana tecavüzü və 20 Yanvar faciəsinə aparan yol

Heç şübhəsiz ki, 1990-ci il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni tecavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistən təbliği, təhriki və tezqişi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-bire deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərefindən həle xeyli əvvəl diqqətlə və hərtərəflə plan əsasında hazırlanmışdı.

Bele ki, 1989-cu il dekabrın 1-də Ermənistən SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud suretdə pozaraq, DQMV-nin Ermənistən SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qe-

rar qəbul etdi. Xalqımız ölkəmizə qarşı ərazi iddiaları irali süren Ermənistən tecavüzkarlıq siyaseti və keçmiş SSRİ rəhbərliyinin on-

lav vəziyyətinde qalmışdı. Kərki kendin işğal olunmasında Ermənistən ərazisindəki dislokasiya olunmuş SSRİ Müdafiə Nazirliyi 7-

mışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürüləmiş; onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudü, 3-ü tatar; 744 adam ağır xəsarət

nün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fermanında deyilir: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-ci il yanvarın



20 Yanvar

lara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütłələrinə qarşı Sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-ci ilin 20 Yanvarında qanlı faciəyə getirib çıxardı. 1990-ci il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov "DQMV və bəzi başqa rayonlarda fəvqəladə vəziyyət elan edilməsi haqqında" fərman imzaladı.

Bununla yanaşı, Ermənistən ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinə, nəinki aidiyəti olmayan və onun hüdudlarından kəndə yerləşən bir sıra ərazilərimiz Ermənistən silahlı qüvvələri tərefindən işğal edildi. Bu genişməqasılı hərbi tecavüz münəaqişəni mahiyyətə yeni - işğalçılıq səviyyəsinə keçirdi. Hazırda təkəcə Yuxarı Qarabağın deyil, eləcə də, digər ərazilərimiz işğal altında olması Ermənistən Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olduğunu təsdiq edir. Bele ki, yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Şəhər rayonunun Kərki kəndi Ermənistən silahlı qüvvələri tərefindən işğal olundu. 1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistənə verilməsi nəticəsində, Kərki kəndi Ermənistən ərazisində ank-

ci ordusunun hərbciləri də yaxından iştirak etmişdilər. Kərki kəndi hal-hazırda işğal altındadır. Ayın 19-da Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın SSRİ-nin tərkibindən çıxmazı haqqında qərar qəbul etdi.

Bütün bunlara baxmayaraq, 1990-ci il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini köbdə şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fəvqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nin "Alfa" qrupu tərefindən yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyanın enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fəvqəladə vəziyyət elan edilməsindən xəbersiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.

M.Qorbaçovun fərmani qüvvəyə minəndək - yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürüləşdi. Bakıda fəvqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çat-

mış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Sovet qoşunları fəvqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-de Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə, hər iki rayonda dinc insanlar qətəl yetirilmişlər. Beleliklə, Sovet qoşunlarının Bakiya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində, öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatmışdı.

Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi

O zaman yalnız Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-ci il yanvarın 21-də siyasi irade nümayiş etdirərək, Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyinin töretdiyi bu cinayəti qətiyyətə ittiham edərək, bəyanatla çıxış etmişdir. 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərə olmasına şərait yaratdı. Bundan sonra, 1990-ci ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1990-ci ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini və milli azadlıq uğrunda mübarizə əzminə qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdırılar, xalqın milli azadlığı və müstəqilliyi üçün yol açıdalar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılib və əbədi olaraq qalacaqdır.

R.HÜSEYNOVA

19 yanvar 2019-cu il

DQİDK-da 20 Yanvara həsr edilmiş tədbir keçirilib

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 20 Yanvar - Ümumxalq Hüzn Gününe həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumatə görə, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütlə anılması ilə başlayıb.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradesini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız tərəfindən qəhrəmanlıq salnamesi kimi qəbul olunan Yanvar şəhidişinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən izdihamlı matem mitinqində bir milyon nəfərdən yuxarı insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrundakı birliyini ve gücünü bütünlüyü göstərdi.

Mübariz Qurbanlı vurğulayıb ki, faciədən sonra Ulu Öndər Heydər Əliyevin dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və rejimin ölkəmizdə heyata keçirdiyi qanlı aksiyani ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, təselli olmaqla onun mübarizə əzminini yüksəltti. Məhz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət veri-



lib, bu faciəni töredənlər bəyan olunub, müvafiq cinayət işi qaldırılıb.

O, həmin çətin zamanda Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Allahşükür Paşa-zadənin təhdid və təzyiqlərə baxmayaq bütün dövlətlərin və dinlərin başçılarına göndərdiyi məraciətləri xatırladıb.

Prezident İlham Əliyevin yürtüdüy məqsədönlü siyasetin də təməl prinsiplərindən birinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olduğunu deyən Mübariz Qurbanlı diqqətə çatdırıb ki, 20 Yanvar şəhidləri ölkəmizlə yanaşı xarici ölkələrdə də anılır.

Şəhidlərin xatirəsinin əbadileşdiriləmisi, şəhid ailələrinə diqqət və qayğı daim diqqət merkezindədir.

Daha sonra çıxış edən DQİDK-nin sədri müavini Səyyavuş Heydərov Azərbaycanın suverenliyi, istiqaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvarın tarixi barədə danışıb. 1990-ci il yanvarın 19-dan 20-na keçən gecə keçmiş sovet dövlətinin görünənməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atlığıını qeyd edib. Ölkəmizə qarşı məkrili niyyətin tərkib hissəsi olan bu vəhşi terror aktının insanlığa qarşı töredilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib.

20 Yanvar faciəsi töredilən zaman ölkədə informasiya blokadası yarandığını bildirən S.Heydərov burada əsas məqsədin xalqı bu dehşətli faciədən xəbərsiz qoymağın olduğunu deyib. Bütün varlığı ilə Vətənəne və milletinə bağlı olan böyük vətənpərvər Heydər Əliyevin bütün mənənlərə baxmayaq xalqının səsine birinci səs verdiyini vurğulanı S.Heydərov qeyd edib ki, da-hi şəxsiyyətin ailə üzvləri ilə birlikdə imperianın mərkəzindəki çıxışı bütün dünyadan diqqətinə Azərbaycana yönəldi, xalqda müstəqilliyə inam oyadtı. Sədr müavini bildirib ki, bu hadisə

həm de xalqımızın milli-azadlıq ruhu və məfkuresinin oyanış günü oldu. O, tarixin müxtəlif dövrlərində bu cür faciələrlə üz-üzə qalan xalqımızın sınaqlardan uğurla çıxdığını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bugünkü hərəkəli uğur qazandığını, dünyada tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları idarəsinin sədri müavini Fuad Nurullayev 20 Yanvar günü baş verənlərlə bağlı xatirələrini bölüsbə, xalqın öz suverenliyi və azadlığı uğrunda mübarizə apardığını vurgulayıb. Azərbaycanda tarixən müxtəlif milətlərin nümayəndələrinin qardaşlıq, dostluq şəraitində yaşadığını və istənilən hadisədə vəhdət halında olduğunu deyən F.Nurullayev bu baxımdan 1990-ci il 20 yanvar hadisələrinin de istisna olmadığını qeyd edib. O qanlı faciədə də dinindən asılı olmayaraq hər kəs Azərbaycanın azadlığı, müstəqilliyi uğunda canını sıper edib.

Bakı şəhəri Dağ yəhudiləri dinicə icmasının sədri Milix Yevdəyev, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilic çıxışlarında bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutalacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.

Ceyhun Rasimoğlu

"Azərbaycan Dağlıq Qarabağ məsələsində Rusyanın köməyinə ümid bəsləyir"

Azərbaycanın Rusiyadakı səfir Ari Polad Bülbüloğlu TASS agentliyinə müsahibə verib. AZERTAC xəbər verir ki, səfir Xəzərdə turizmin inkişaf perspektivləri barədə danışıb, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət, Avropa İttifaqı və NATO ilə əlaqələr, habelə Rusiya ilə dialoqu inkişaf etdirmək imkanları barədə suallara cavab verib.



Səfir qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər ilk növbədə dərin tarixi və mədəni əlaqələrə əsaslanır. Bu gün iki ölkə arasında münasibətləri strateji münasibətlər kimi seviyyələndirmək olar. Ölkələrimizin qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlığı Azərbaycan və Rusiya xalqlarının əsas mənafələrinə uyğundur.

Hər iki dövlət qarşılıqlı

maraq doğuran məsələlərin bütün spektrinə dair dialoq daim dərinləşdirməye və genişləndirməye çalışır. Bu, ənənəvi dostluq və məhribən qonşuluq münasibətlərinən irəli gəlir. P. Bülbüloğlu deyib: "İnamla qeyd etmək olar ki, dövlətlərimizin liderləri İlham Əliyev və Vladimir Vladi-miroviç Putin arasında şəxsi əlaqələr və etimada əsaslanan münasibətlər

hərəkəflə əməkdaşlıq üçün əlverişli zəmin yaradır, her hənsi mürekkeb məsələlərin həllinə kömək edir. Ölkələrimizin münasibətlərinə həlli çətin olan her hansı ciddi mürük-kəb məsələ yoxdur".

Səfirin sözlerinə görə, dövlət başçılarının daimi xarakteri daşıyan qarşılıqlı rəsmi və işgütərə səfərləri həmişə aktualdır və ikiterəfli gündəliyə müvafiq şəkildə həyata keçirilir. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya barədə səhər açan səfir qeyd edib ki, dənizdə birbaşa çıxış xələrinin müəyyən edilməsi metodikasına dair ayrıca saziş hazırlanmasına, habelə Xəzəryanı ölkələrin dövlət baş-

çılarının beşinci sammiti çərçivesində elde edilmiş yüksək seviyyəli razılışaların reallaşdırılması ilə bağlı məsələlərin müzakirəsinə başlamaq nəzərdə tutulur.

P. Bülbüloğlu bütün Xəzəryanı dövlətlər arasında viza və miqrasiya rejimlərinin sadələşdirilməsi məsələsinə baxmağın vacibliyini də qeyd edib.

Dağlıq Qarabağ münaqışəsi barədə sualın cavabında diplomat həmin münaqışının ədalətli həlli üçün bu il real addımlar atılacağına ümidi var olduğunu bildirib. O deyib: "Azərbaycan tərəfi ümidi edir ki, bizim regionda en iri və güclü ölkə olan Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsəndi kimi bu münaqışının beynəlxalq hüquqi həllini tapmaq üçün həqiqətən maksimum səy göstərəcək".

Apreldə Rusiya iş adamları Azərbaycana gələcək

Aprelin 4-dən 6-dək Rusiya iş adamlarının ölkəmizə biznes missiyası təşkil olunacaq. AZERTAC xarici KİV-lərə istinadla xəbər verir ki, biznes-missiyanın təşkilatçısı Rusyanın Kiçik və Orta İxracatçıları Assosiasiyasıdır. Biznes missiyasının hazırlanmasında her bir iştirakçı şirkət üçün potensial tərəfdəşələr axtarılır və maraqlı şirkətlərle müteşəkkil dənişmələr təşkil edilir. İştirakçılar üçün mili ticarət nümayəndəliyinə, biznes assosiasiyalara səfərlər, nazirlik və qurumların, işgüzar birliklərin və ticaret-sənaye palatalarının nümayəndələri ilə görüşlər təşkil ediləcək.



Rusiyada iki SU-34 qırıcı təyyarəsi toqquşub

Rusyanın Xabarovsk diarında iki SU-34 qırıcı təyyarəsi toqquşub. AZERTAC xəbər verir ki, ilkin məlumatə görə, hadisə Tatar boğazı üzərində baş verib. Təyyarələrdən birinin heyəti katapulta olub. Həzirdə təhqiqat aparılır.

“Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu antiAzərbaycan mərkəzlərin yazdığını siyasi ssenaridir”

Avropa Parlamentində Mehman Hüseynovla bağlı təcili “qətnamə” qəbul olunması ilə əlaqədar tədbirin keçirilməsi, ilk növbədə, onu göstərir ki, elə əvvəldən Mehman Hüseynov məsəlesi ölkəmizə qarşı antiAzərbaycan mərkəzləri tərefindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi.

Bu fikirleri AZERTAC-a açıqlama-sında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetiñin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat deyib: “Qısa bir zamanda bəlli oldu ki, Mehman Hüseynov aklıq aksiyasını dayandırıb. Özü onun vəziyyətinin yaxşı olduğunu bəyan etdi. Keçirdiyi aksiyani dayandırıdığını bildirdi. Hüquqlarının qorunduğuunu, ona qarşı heç bir təzyiqin olmadığını ifade etdi. Üstəlik, Azərbaycanda olan Avropa ittifaqına üzv ölkələrin diplomatik korpuslarının nümayəndəlikləri de orada olular. Hadisəni təsdiq etdilər. Ancaq bu na baxmayaraq, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istemir. Bunu Azərbaycana qarşı siyasi şantaj rüçaqına çevirməyə davam edir. Necə deyərlər Papadan artıq katolik olmağa çalışır. Ancaq həqiqət isə bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranışın lazımdır, bunu



artıqlaması ilə edir. Yetər ki, heç kəs azadlıq və hüquq məsələsini siyasi alver predmetine çevirmesin”.

Hikmət Babaoğlunun sözlərinə görə, əger bu “qətnamə”nin müəllifinin kimliyinə nəzər salsaq görəcəyik ki, burada birbaşa bütün post-sovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosun dəstxəti aydın görünür. Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir. Bir sıra hallarda o, rəngli inqilabların ilhamvericisi və dəstəkvericisi qismində çıxış edib. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkleyib.

“Analiz etsək görəcəyik ki, struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yaz-

maqla, sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsemək niyyətindədir. Düşünürəm ki, qısa müddədə davam edən bu ssenari ister beynəlxalq ictimaiyyəti tərefindən düzgün əsaslıdır dərək edildi, eyni zamanda, Soros şəbəkəsinin özünüşfis isə nəticələndi. Bənzər ssenarilər vaxtaşarı təkrar edildiyi üçün fikrimə, Azərbaycan ictimai şüurunu bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir. Çünkü bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb. Hami bilir ki, bu cür ssenarilərin məqsədi xaos, qarşılurma yaratmaq, beləliklə, Qarabağ probleminin həllini unutdurmaqdır”, - deyə baş redaktor vurğulayıb.

Azərbaycanın 2019-cu ildə problemi həlli ilə bağlı müümən hədəflər müəyyənləşdirildiyini qeyd edən deputat bu məsələ ilə bağlı bir sıra yeni gözənlərin olduğunu söyləyib. Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirib, bu məsələləri unutdurub demokratiya, insan hüquqları kimi sünü məsələlərlə gündəm yaratmaq məqsədi ilə yazılmış bir ssenari həyata keçirilib. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir və öz milli məqsədlərinə çatmaq üçün principial mövqeyini davam etdirəcək.

“Avropa Parlamentinin bu qətnaməsi riyakarlıq və siyasi mədəniyyətsizlilikdir”

Avropa Parlamenti tərefindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin Azərbaycan dövlətinə qarşı növbəti təzyiq və qərəz kampaniyasının tərkib hissəsi olmasının kimsəyə sərr deyil. SİA xəber verir ki, bu barədə Trend-a açıqlamasında “Ses” qəzetiñin baş redaktoru, siyasi ekspert Bəhrəz Quliyev bildirib.

Onun sözlərinə görə, bu məsələdə de Sorosun adının çəkilməsi əslində kimsədə təccüb doğurmur: “Məlum olub ki, bədnəm qətnamənin həmmüəlliflərindən biri Cors Sorosun tərəfdəsi hesab edilən Rebekka Harmsdır və maraqlı budur ki, o, Sorosla əlaqələrini inkar etmir. Nəzərəalsaq ki, Soros dəim Azərbaycanın dövlətinin əleyhine fealiyyət aparır, bu zaman belə qənaətə gəlmək olar ki, qətnamənin ilk cizmə-qarasını da o sıfariş verib. Aşkar yalan və böhtanlarla dolu olan qətnamə həmdə riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb”.

B.Quliyev əlavə edib ki, buna misal kimi, Rebekka Harmsin guya Azərbaycan dövlətinin müvafiq qurumlarına müraciət etməsi yalanını göstərmək olar. Halbuki Azərbaycanın dövlət və qanunvericilik qurumlarına ümumiyyətə heç bir müraciət, sorğu daxil olmayıb.

Baş redaktor bənzər qətnamə, hesabat və bəyanatların Azərbaycan dövlətinə qarşı ilk dəfə tətbiq edilmədiyini qeyd edib. O bildirib ki, heç vaxt bu cür qərəzli hərəkətlər qarşı tərəflərin istədiyi nəticələrə getirib çıxarmayıb: “Yalan ayaq tutar, amma yerimez” deyilən bir atalar sözümüz var. Onları da həmin cəhdələri belə ağ yalandır, lakin icimai ray bu cür yalanlara uymur. Əksinə, Avropa Parlamenti kimi ikiüzlü, riyakar qurumun aşkar simasızlığı növbəti dəfə və daha geniş müstəvidə öz təsdiqini tapır. Bu gün Azərbaycanda



Azərbaycan xalqının iradəsinə qarşı yönəldilmiş bir təzyiq vasitəsidir. Lakin belə cəhdələr və onların icraçıları heç vaxt öz məqsədlərinə çata bilməyecək. Azərbaycan əleyhinə qəbul edilən esassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz”.

Rövşən NURƏDDİNOĞLU

Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vəqif Əsədov AZERTAC-a bildirib ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasilesiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də şəhər saat 08:00-dən mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdən avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.



Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Metbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teletestr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdirilecək. Bu istiqamətde şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, icimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

20 Yanvar faciəsi Monteneqronun xəbər portallarında işıqlandırılır

Monteneqronun ən çox oxunan volimpodgoricu.me və dijaspora.news xəbər portallarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib. AZERTAC xəbər verir ki, məqalələr 20 Yanvar faciəsinin başverme səbəblərindən, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən, qəhrəmanlığından bəhs edilib. Bu faciənin xalqımızın iradəsini qırıb milli mənliyini məhv etmək məqsədilə tərəfdiləşmiş qanlı terror aktı olduğu vurğulanıb.

Qeyd olunub ki, həmin gecə sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər tərədib. Nəticədə 147 nəfər vəhşicəsinə qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.

Məqalələrde 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılı qəhrəmanlıq salnaməsi olduğu da xüsusi vurğulanıb.

Vüqar Rəhimzadə:
Avropa Parlamentin qərəzli qətnaməsi
çirkin kampaniyanın tərkib hissəsidir

“Avropa Parlamentin qəbul etdiyi qərəzli qətnamə, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır.” Bu fikirləri “İki sahil” qəzetiñin baş redaktoru Vüqar Rəhimzadə deyib.



Baş redaktor bildirib ki, Mehman Hüseynov məsələsi sadəcə olaraq bəhanədir: “Hələ Avropa Oyunları zamanı Azərbaycana qarşı nə qədər qərəzli və çirkin kampaniyaların aparılmasışının şahidi olduq. Avropa Parlamentinin də məlum qətnaməsi və orada Azərbaycanla bağlı səslenən qərəzli ittihamlar həmin kampaniyanın tərkib hissəsidir. Ümumi olaraq isə Azərbaycanı gözü görməyən, ölkəmizin inkişafını qısqanan, eyni zamanda erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müyyən qrupların işidir. Bunları təşkilat adlandırmaq olmaz, hamısı qruplaşmalıdır. Göresən ermənistanda baş verən cinayətlər, qanunsuzluqlar, parlament səviyyəsində tərədilən terror hadisələri na üçün Avropa Parlamentinin “diqətindən” kənardə qalır? Ümumiyyətə, son günlər Avropa ölkələrini, o cümlədən Fransanı mitinqlər bürüyüb və yüzlərə aksiya iştirakçısına qarşı insan haqqları en kobud şəkilde pozulur. Amma həmin təşkilatlar öz qulaqları dibində olan hadisələri görmürələr, görməzdən gəlirlər. Lakin Azərbaycanda Mehman Hüseynov məsələsini qəsdən şıxırdırlar”.

V.Rəhimzadə deyib ki, M.Hüseynov jurnalistikə fəaliyyətinə görə deyil, konkret cinayət əməlinə görə həbs edilib: “Açıq-ashkar görünür ki, burada çirkin məqsəd var. Amma həmin qüvvələr heç vaxt öz məqsədlərinə çata bilməyecək. Azərbaycan öz haqlı mövqeyi ilə irəliye doğru gedir. Ölkəmizin inkişafı və öz mövqeyini davamlı şəkildə qoruması elə həmin dairələrə ən tutarlı cavabdır”.

Xunta rejiminin süqutu: erməni rəhbərliyi konstruktiv mövqeyə gələcəkmi?



Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi dərin məzmunlu nitqində bir çox məsələlərlə yanaşı, regional miqyasda cərəyan edən prosesləri də təhlil edib. İlham Əliyev həmin kontekstdə Ermənistanda hakimiyyət dəyişikliyinin və bu ölkədə ümumi vəziyyətin pisləşməsinin səbəblərini göstərib. İyirmi ildən çox müd-dət ərzində seçki saxtakarlığı yolu ilə hakimiyyəti mənimsəmiş Sarkisyan rejiminin beynəlxalq qurumlarla cinayət əlaqələrini faktlarla ifşa edib. Ötən müddətdə Ermənistanda seçkilərin demokratik keçdiyindən dəm vuran dairələr indi, nədənsə, keçmiş hakimiyyət komandasının cəmi beş faiz səs toplaması səbəbini izah edə bilmirlər. Bu o deməkdir ki, uzun illər özlərini demokrat hesab edən həmin dairələr, əslində, ikili standart siyaseti aparıb, insanları aldadıblar və bununla Sarkisyan iqtidarının cina-yətlərinə ortaqdırırlar. Bu faktların fonunda dövlət başçısının nitqinin həmin məqamları üzərində geniş dayanmağa ciddi ehtiyac görülürük.

Kriminal iqtidar: məntiqi son va meydana çıxan suallar

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunmuş iclasında çox maraqlı və aktual problemlərə toxunulub. Ölək rəhbəri söylədiyi nitqində daxili siyasetdə eldə edilən uğurları təhlil etməklə yanaşı, xarici siyasetdə keçən il müddətin-də özünü göstərən prosesləri də diqqətə çatdırıb. O cümlədən Ermənistan rəhbərliyinin fəaliyyəti və ona bir sıra xarici qüvvələrin münasibətindəki məqamlarla bağlı olduqca əhəmiyyətli fikirlər ifade edib. Azərbaycan Prezidenti dərin məzmunlu və tam argumentli tezisləri ilə nümayiş etdirib ki, daxili, regional və qlobal miqyasda cərəyan edən prosesləri dəqiq müşahidə edir, çox rasional nəticələr çıxarıır. Bu baxımdan Ermənistanda 2018-ci ildə özünü göstərən siyasi proseslərə verilən qiymət çox maraqlıdır.

Azərbaycan Prezidenti nitqində Ermənistanda iyirmi il hakimiyət-də olmuş kriminal xunta rejiminin sügütünün səbəblərini geniş izah

edib. Hemin kontekstde bir sıra
beynəlxalq dairələrin və siyasetçilərin qərəzli, ədalətsiz mövqə tut-
duqlarını sübuta yetirib və hansı
nəticələrin əldə edildiyini də ifadə
edib.

Ölkə rəhbəri nitqində vurgulayıb: "Bildiyiniz kimi, keçən il Ermənistanda böyük dəyişikliklər başverdi. İyirmi il hakimiyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiiyidir və bu, kriminal rejimin məntiqiçi acı sonudur. Bu məsələdə əlbəttəki, Ermənistanın işğalçılıq siyaseti də mühüm rol oynayır".

Dövlət başçısı 2018-ci ildə Ermenistanda baş veren hadisələrinin sonucunun "büyük dəyişiklik" olduğunu ifadə edib. Onun başlıca məzmunu iyirmi il hakimiyəti qanunsuz şəkildə zəbt etmiş və mahiyyətcə kriminal xunta olan rejimin ölkəyə rəhbərliyinə son verilməsin-

den ibaretdir. Hemin rejimin süqtunda başqa faktorlarla yanaşı, Ermenistanın işgalçılıq siyaseti de ciddi rol oynayıb. Bunun özünü konkret olaraq nədə ifadə etdiyində dövlət başçısı vurğulayıb. İlham Əliyev deyib: "Çünki məhz bu siyasetə görə Ermənistən biz tərəfdən bütün regional iştirahətlərdən tacrid

edildi. Bu işgalçılıq siyasetine göre Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çok dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş yüksət alıbdır”.

Belə çıxır ki, Ermənistanın həzirda dərin siyasi böhran içinde olmasının yeganə günahkarı rəsmi irəvanın qeyri-konstruktiv siyaseti olub. Bunun da iki aspekti mövcuddur. Birinci aspekt ondan ibarətdir ki, S.Sarkisyan rejimi mahiyətce kriminal xunta rejimi olduğundan aqressiv mövqə tutub. Elə bu da onu tənəzzülə aparır. Çünkü Azərbaycan Ermənistani regional layihələrdən təcrid edib. Bunun nəticəsində həm Ermənistan iqtisadiyyatı çöküb, həm də demografik böhran meydana gəlib. İndi də ermənilər həm ölkəni kütləvi şəkildə tərk edirlər, həm də onlarda azalma prosesi gedir.

Diger aspekt isə Ermənistanın
indiki hakimiyətinin ibret dəri al-
ması zərureti ilə bağlıdır. Yəni əgər
indikilər de S.Sarkisyan iqtidarı ki-
mi qeyri-konstruktiv mövqe tut-
caqlarsa, Ermənistanın süqutu pro-
sesi daha da dərinleşəcək. Və onu
kimse xilas edə bilməyəcək.

bəriyinin hansı səbəblərdən məhəbbəti
bu mövqeni tutduğunu da konkret təsvir
ifadə edib. Ölək rəhbəri nitqindən sonra
bəyan edib: "Azərbaycan dünyaya
sübut etdi ki, onun apardığı siyaset
düzgün siyasetdir. Mən bu siyaseti
heç vaxt gizlətməmişəm və müxtəlif
kürsülərdən açıq bəyan etmişəm
ki, biz Ermənistani tacrid etməliyik.
Üçün bütün vasitələrdən istifadə
edirik və edəcəyik. O vaxta qədər
ki, torpaqlarımız azad olunsun. Bu
siyaset öz nəticəsini verdi, kriminal
rejim çökdü və Ermənistanda yəni
vəziyyət yarandı".

Cinayətə ortaq olanlar: məsul liyyətdən qacış

Bəli, Azərbaycanın əsas şərh Ermənistanın işgal etdiyi Azərbaycan torpaqlarından silahlı qüvvələrini çekməsindən ibarətdir. Rəsmi İrəvan bunu etmir. Əksinə, öz aqressiv ritorikasında qalmaqdə davam edir. Üstəlik, bunu 20 il müdafiətində qanunsuz rejim edib. Suad olunur: necə olub ki, Ermənistana hakimiyyəti qanunsuz yolla zəbt etmiş komanda rəhbərlik edib ve bunulla bağlı beynəlxalq təşkilatla heç bir tədbir görməyiblər? Necə olur ki, müsəlman ölkələrində insan haqlarının pozulması hallarının iynənin gözündə axтарan, bu ölkələrdəki seçkilərdə "qayda pozuntuları" tapan, seçki saxtakarlığında dəm vuran dairələr iyirmi il ərzində Ermənistanda qeyri-legitim həkimiyətin mövcudluğunu görməviblər.

İlham Əliyev məsələnin bu aspektindən ləkənişkən şəkildə diqqətələşmə çatdırır. Nitqində Prezident ifadə edir: "Biz dəfələrle demişdik ki, Ermenistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzən beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə olabilir ki, son illərdə Ermenistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axi, son parlament seçkiləri göstərdi ki, hakimiyət qanunsuz şəkildə zəbt etmiş dəstək, beş faiz də səs yığa bilməyib. Bu nümunə hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə əlli faizdən çox səs yazardıñ kriminal rejimin fealiyyəti niyə qinaq obyektinə çevrilmişdir?"

Həqiqətən, bu, nə ziddiyət haldır? Beynəlxalq təşkilatlar üçün üz qaralığıdır. İllərdir ki, onlar Ermənistanda seçkinin demokratik keçdiyindən dəm vurur, insan haqlarının qorunmasında onu Cənub-

Qafqazın lideri kimi təqdim etməyə çalışırdılar. Hətta bəziləri Ermənistanı regionun ən azad ölkəsi hesab edirdi. Və qəfil bütün bunların yaranan, aldatma, sünii ciymətləndirmənin olduğu üzə çıxır. Yenə həmin təşkilatlar N.Paşinyanın küçəyə çıxmamasını ilə bəyan edirlər ki, Ermənistanda seçkilərde kobudluq olub, insanları həlak olublar, hakimiyyət orqanları xüsusi cəza əməliyyatları keçirib. Bu səbəblərdən N.Paşinyani dəstək

təkləyiblər

Diger terefdən, S.Sarkisyan həkimiyətini demokratik hesab edən bu dairələr son seçkide həmin siyasi qanadın cəmi beş faiz səs toplamasını necə izah edə bilərlər? Heç cür izah edə bilməzler. Əksinə, onların qərəzli, saxta və ikili standartlara uyğun siyaset apardıqları bir daha aydın olur. Bütün bunların fonunda Prezident İlham Əliyev haqlı olaraq sual edir: "Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı menzərəye niyə göz yumurdular?! Məger onlar bilmirdilər ki, Ermənistanda bütün seçkiler saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Cox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə...?".

İlham Əliyev bu sualların cavabını da deyib: "İkili standartlara görə. Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistən beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasetçiləri satın alıb. Əvvəlki illərdə Ermənistənin xarici siyasetində rüşvət amili birinci yerdə idi".
Belə çıxır ki, ermənilərlə əlbir

olan, onlardan rüşvet alan beynəlxalq təşkilatlar, bir sıra rəsmi şəxslər, siyasetçilər və başqaları uzun illər Ermənistan rəhbərliyinin cinayət əməllərinə ortaq olublar. Bu işlərinə görə həmin dairələr məsuliyətə cəlb olunmalıdır: "Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə deyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzəi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejimini, onun əməllerinə dəstek verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qey, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla elbir olublar ve beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var".

Nehayət, Prezident İlham Əliyev faktiki olaraq yardım elini uzadır, dialoqa üstünlük verir. Lakin Azerbaycan rəhbərinin şərti qətidir: "...bir daha demək isteyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azerbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırlıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxırılmalıdır".

İndi qərar eks tərəfindir. Azərbaycan rəhbəri kifayət qədər konstruktiv mövqədədir və erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çəkildikdən sonra Ermənistana əməkdaşlıqla baxıla biləcəyini konkret ifadə edir. Bu imkandan rəsmi İrəvan və onun havadarları istifadə etməyəcəklərsə, günah özlərində olacaq!

Avropa Parlamentindən riyakar yanaşma

Müstəqil siyaset yürüdən Azərbaycana təzyiq göstərilməsi qəbul edilməz və qeyri-mümkündür

Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq, inkişaf edən hüquq dövlətidir. Ölkə konstitusiyasından irəli gələrək, ayrı-ayrı qanunlarda vətəndaşların hər bir hüquq və azadlığı əksini tapıb. Hər bir mütərəqqi və demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hüquq prinsipləri ziddiyat təşkil etmir. İstər siyasi, istər iqtisadi, istərsə də sosial, idman, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlər respublikamızın regional və beynəlxalq nüfuzunun artmasına, dünyada daha yaxından tanınmasına böyük töhfələr verməkdədir.

Azərbaycanın qazandığı saysız-hesabsız nailiyyətlər, dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmazı, müstəqil xarici siyaset yeritməsi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, beynəlxalq tədbirlər merkezinə çevrilmesi, ölkədə geniş islahatların heyata keçirilməsi, qanunun alliliyinin təmin edilməsi, xalqın sosial rifahının yaxşılaşması və digər uğurlar ölkəmizin müstəqiliyinin möhkəmlənməsini istəməyen antiazərbaycançı daireləri ciddi narahat edir. Bu tensənsiya, xüsusən, Avropa Parlamentinin fəaliyyətində daha yaxından hiss olunur. Bu günlərdə Avropa Parlamenti tərəfindən M.Hüseynovla bağlı qətnamə adlandırılara sənədin qəbul edilməsi isə bu qurumun Azərbaycana qarşı qərəzlə mövqeyini növbəti dəfə ortaya qoydu. Demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 miliona yaxın qəçqin və məcburi köçkün barədə, bir dəfə də olsun, beynəlxalq hüquqa uyğun, ədalətli mövqə bildirməyib və bəyanat verməyib. Əvvəlki dövrlərdə də biz AP-nin Azərbaycana münasibətdə qeyri-obyektiv münasibətinin şahidi olmuşuq. Antiazərbaycançı şəbəkənin və erməni lobbisinin əlinde oyunağa çevrilən AP əvvəller də Azərbaycana qarşı bu səpkili "sənədlər" qəbul edib.



Uydurma faktlar əsasında hazırlanan bu qətnamənin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur

Budəfəki Mehman Hüseynovla bağlı təcili "qətnamə"nin həmmüəlliflərindən olan "kataklizmlər müəllifi" kimi tanınan Corc Harms təsiri altında idarə olunan xanım Harms yalan, şər və böhtanlı, qərəzli bir qətnaməni AP-də qəbul etdi. Bu da, bir həqiqi

qətdir ki, avropalılar heç vaxt etibarlı olurlar, onlar üçün öz şəxsi mənafeləri ən önde duran amildir. Və bu sənəd də həbsdə olan bloger M.Hüseynova canyananlıqlan ortaya çıxmayıb. İstər Soros olsun, istər Harms olsun, isterse də onun kimi idarə olunanlar M.Hüseynov amilindən istifadə etməklə məsələni qəsdən şışirdərək, Azərbaycana qarşı planlaşdırılan məkrli sənəari qurmuşdular. Yenə də, əvvəlki planları kimi, bu istəkləri də baş tutmadı.

Ancaq bəlli olub ki, keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Xarici İşlər Nazirliyinə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə her hansı müraaciət daxil olmayıb. Millət vəkili Bəxtiyar Əli-

nin özünün avropalaşmasına çox böyük ehtiyac var. Azərbaycan suveren dövlətdir və öz daxili məsələləri ilə bağlı müstəqil qərarlar qəbul edir. Verilən qərar Avropa Parlamentinin statusuna uyğun deyil və hüquqi anlayışdan uzaqdır. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti, inkişaf var. Bütün bunlar onun sayəsində baş verib ki, ölkəmizdə hakimiyət-xalq birliyi var. Xalq öz Prezidentini müdafiə edir. Prezident də, həmin siyasi dairələrin diqtəsi ilə deyil, məhz xalqın mənəfəyindən çıxış edən müstəqil bir siyaset həyata keçirir".

Asim Mollazadə: "Onlar bununla Azərbaycanın daxilində erməni azlığının yaşaya bilməyəcəyini, resjimin pis olduğunu göstərməyə çalışırlar"

Milli Məclisin deputati Asim Mollazadə sözügedən məsələyə münasibət bildirərək vurğulayıb ki, Avropa Parlamentində anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi ilk hadisə deyil: "Avropa Şurasında da biz dəfələrlə erməni diasporu ilə bağlı bəzi qüvvələrin hər bir fürsətdən istifadə edərək, ölkəmizə qarşı müxtəlif hücumlar həyata keçirdiyini görmüşük". Millət vəkili, onu da bildirib ki, bu, onu göstərir ki, onlar hər hansıa bir məsələni öyrənməmiş, onun mahiyyətini dərk etməmiş bu cür qərəzli "qətnamələr" qəbul edirlər: "Bütün bunlar göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə konstruktiv danışıqlar aparmaq cəhdini ortaya qoynu kimi, ölkəmizi istəməyen qüvvələr bu cür ikilli standartlara əsaslanan, qərəzli "qətnamələr" qəbul edirlər".

Bələliklə, şübhəsiz ki, bu məsələdə Avropa Parlamentinin dəyirmanına su tökenlərin kim olduğu heç kəsə sərr deyil. AP qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Lakin bu da, bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar.

R.HÜSEYNOVA

"Avropa Parlamentinin qərarı qərəzli xarakter daşıyır"

"Ümumiyyətlə, Avropa Parlamentində Azərbaycanla bağlı aparılan müzakirələr və qəbul olunmuş qərəzli qətnamə, bəhanə axtaran bir qurumun sadəcə yarımcıq bir proses barədə əldə etdiyi əsaslarla görə verdiyi bir qərardır". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazıl Mustafa deyib.

Deputatin sözlerinə görə, təbii ki, Avropa Parlamentinin bu qərarı qərəzli xarakter daşıyır: "Çünki burada konkret cinayət işi açılmayıb və araşdırma gedir. Əgər araşdırmanın nəticəsində cinayət işi açılsa və yaxud da hansısa sünə bir ittihəm irəli sürülsə idi, o zaman bu cür münas-

bət ortaya qoyula bilərdi. Yəni bu qabaqlayıcı, həm də bir qədər tələbə yönəlik fikirlər idi ki, fürsət düşüb və Azərbaycanı nədəsə ittiham edək. Təbii ki, müəyyən dərəcədə Avropa məhkəmələri, nüfuzlu beynəlxalq təşkilatlar bu kimi addımları diqqətə almalıdır və bunun mahiyyətini daşımmalıdır ki, yəni bu bilavasitə Azərbaycana, Türkiyəyə münasibətdə atılan qərəzli addımların davamıdır. Amma bütövlükdə biz də çalışmalıyıq ki, bu kimi məsələlərdə həmin qurumlara belə behanələr verməyək".

AP qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq: "Lakin bu da bir həqiqətdir ki, belə alətlər-



lərden istifadə edən şəxslər elə Mehman Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar. Diğer tərəfdən, Azərbaycan Avropa İttifaqının üzvü deyil və bu kimi qurumların qəbul etdiyi qərarlar Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan öz milli maraqları çərçivəsində istənilən dövlət, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazırlıdır, lakin heç bir halda təzyiq və diktat metodlarını qəbul etmir və etməyəcəkdir".

BMT-nin baş katibi Azərbaycan və Ermənistən XİN rəhbərlərinin Paris görüşünü alqışlayır

Birleşmiş Milletlər Təşkilatının baş katibi Antonio Guterres Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistən Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüşün nəticələrini alqışladığını bəyan edib.

AZƏRTAC xəber verir ki, A.Quterreşin BMT-nin katibliyi tərəfindən yaşılmış bəyanatında deyilir ki, baş katib tərəflərin uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqışəsinin sülh yol ilə nizama salınmasına sadıq qalmasını, xüsusən nazirlərin hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafə hazırlanması yollarını müzakirə etmələri ni alqışlayır. BMT-nin baş katibi, həmçinin ATƏT-in Minsk qrupunun vasitəciliq missiyasına tam dəstəyini ifadə edib.



Çoxəsrlıq mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr vermiş maarifpərvər ziyanlı

Prezident İlham Əliyevin Sərəncamı əsasında Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunacaq

Azərbaycan milli mədəniyyətinin tarixi nümunələri bu irsi yaradan və yaşadan ziyanlıların yaradıcılıq potensialının, bütövlükdə, ortaya qoyulmasından və xalqa xidmət etməsindən yaranmışdır. Bu əsərlər müxtəlif dövrləri, tarixi məqamları əhatə edərək, xalqın milli təfəkkürünü, yaşam tərzini, eləcə də, onun mösişət məsələlərini əks etdirir. Xalqın keçdiyi keşməkeşli yolların arxasında dayanan böyük ideya və məqsədin birbaşa tariximizə, ədəbiyyatımıza yol açmasında böyük mütfəkkirlərin və ziyanlıların rolü danılmazdır. Milli düşüncə tərzimizin müxtəlif forma və məzmunda ifadəsi, məhz tarixi dövrlərlə əlaqədardır. Azərbaycan ədəbiyyatında, eləcə də, tarixində kifayət qədər belə ziyanlılar nəslə yetişmiş, xalqa zəka və qələmləri ilə xidmət etmişlər. Belə simalardan olan böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadə bütün yaradıcılığı boyu xalqın milli təfəkkürünün oyanmasına və inkişafına çalışaraq, məhz yaratdığı ədəbi nümunələr vasitəsilə dövrünün ab-havasını ədəbiyyataya gətirib, bu yol ilə xalqın inkişafına kifayət qədər təsir göstərə bilmişdir.



Cəlil Məmmədquluzadə XIX əsrin sonu, XX əsrin əvvəllerində ədəbi fəaliyyətini bir məqsəd və ideya ətrafında davam etdirərək, müxtəlif janrlarda yazdığı əsərlərle xalqına xidmet etdiyini bir daha təsdiqləmişdir. Belə bir ziyalının fealiyyətinin dövlət tərəfindən qiymətləndirilməsi Azərbaycan xalqının öz açıq fikirli, nurlu vətənpərvərlərinə olan münasibətidir. Təbii ki, son illərdə bu münasibət daha parlaq bir şəkildə görünür və Azərbaycan ziyalılarının yubiley və yaradıcılıq gecələri Prezident İlham Əliyevin ardıcıl olaraq imzaladığı sərəncamlar əsasında həyata keçirilir. Prezidentin Sərəncamı əsasında Azərbaycan mədəni və ictimai fikrinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi qərara alınmışdır.

Qüdretli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq sehifelerindəndir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirli-

yi Azərbaycan Respublikasının Tehsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlilikdə, Azərbaycan Yaziçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlanıb, həvata keçirilecek.

Onun yaradıcılıq ırsı çoxşaxəliyi, mövzuları aktuallığı ile fərqlənən zəngin nümunələr əsasında yaranmışdır. 1869-cu ildə Naxçıvan şəhərində dünyaya gələn Cəlil Məmmədquluzadə ilk təhsilini mollaxanada, sonra isə şəhər məktəbində almış, elmi biliklərə, qismən də olsa, yiyələnmişdir. Kiçik yaşılarından ədəbiyyata böyük həvəs göstərən yazıçı 1887-ci ildə Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra bir müddət müəllimlik etmiş, İrəvan quberniyasında fəaliyyət göstərmişdir. Ədəbi fəaliyyətə meyili onun fikir və düşüncələrinin kağız üzərinə köçməsindən və xalqına, qəfət yuxusuna düşər olmuş insanlara bir köməklik göstərmək ide-

yasından irelî gəlmışdır. O 1889-cu ildə ilk əsərini və alləqorik pyesi olan "Çay dəstgahı"nı qələmə almışdır. Burada müellif müxtəlif əşyaları dinləndirək, dövrünün hadisələrini, prototiplərini məhz çaydan, nəlbəki və digər obrazlar üzərində canlandırmışdır. Bu müellifin Azərbaycan ədəbiyyatına getirdiyi novatorçuluq ideyalarından biri kimi qiymətləndirilir. Çok keçmir ki, Cəlil Məmmədquluzadə hekaya və iri həcmli əsərlərin müellifi kimi tanınmağa başlayır. O, 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" povesti ilə Azərbaycan mühiti-nin qarənqliq tərəflərinin geriliyi ni ifadə etmiş və zülmətdə baş verən hadisələrin səbəbini açıb göstərməyə çalışmışdır. Bu povestində, müellif digər bir tərəfdən də, ustalıq məhərətini nümayiş etdirmiştir. Hər bir ümumişdirilmiş obrazı cizgilər əsasında ele bir sekilde oxucu-

Məmmədquluzadə Azərbaycan
asında çox böyük nüfuza malik
dar sırasındadır. Qeyd edim ki, hə-
yü ildə Cəlil Məmmədquluzadə¹
ve Peterbuq şəhərlərində olmuş
əbi mühiti ilə maraqlanmışdır. Öz
fahının yüksəlməsi namına çalışası
metbuatda əsərlər dərc etdirməy-
sələrlərdən biri olaraq qərarlaşdır-
ı. 2014-cü ildən etibarən Şaxtاختinski
poluluğu ilə çıxan "Şərqi-rus" qəzeti-
lər təqdim etmişdir. Onun ilk mə-
mətəhəz bu qəzətdə çıxan "Poçt qutu-
dur. Sonradan rus yazıçısı Lev
Nekrasov tərcümə etdiyi "Zəhmət",
"laxoşluq" kimi əsərləri bu mətbu-
atlı şifələrində dərc olunmuşdur. Cox
"Şərqi-rus" qəzeti qapanır. Cəlil

Məmmədquluzadə yaxınları olan Ö.F.Nemanzadə və M.Ə.Bağırzadə ilə bu mətbə orqanı satın alaraq, "Qeyrət" mətbəəsini yaradırlar. Qeyd edim ki, bu mətbə orqan Cəlil Məmmədquluzadənin publisistika sahəsindəki ilk ən böyük xidmətlərindən biridir.

"Kaspı", "Tiflisski listok", "Vozrajdeniye" kimi liberal-burja qəzetlərində dövrün sərt qayda-qanunlarını ehtiyat etmədən bele qələme alır, çar dövrünün çirkin niyyətlərini üzə çıxarmağa cəhd edirdi. Onun 1905-ci ilde "Qafqazski Raboçii listok" adlı bolşevik qəzetində dərc olunan məqalələri öz millətinin problemlərinə və onların həlli yoluna həsr olunmuşdur. Cəlil Məmmədquluzadənin publisistik fəaliyyətinin en yüksək nöqtəsi 1906-ci ilin aprel ayının 7-də dərc olunan "Molla Nəsrəddin" jurnalı olub. Mətbuatda Azərbaycan milli satirik janrınnın təməl daşı hesab olunan "Molla Nəsrəddin" Azərbaycanda və Yaxın Şərqdə ilk satirik jurnal kimi əks-səda doğurur. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan "Molla Nəsrəddin" jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formallaşmasına öz layiqli töhfəsini vermişdir. Azərbaycanın geniş ədəbi ictimaiyyəti bu jurnalda cəlb edildi. Mirzə Əlekber Sabir, Nəriman Nərimanov, Əbdürəhim bəy Haqverdiyev, Əli Nəzmi kimi sənətkarların əsərləri və pubistik məqalələri bu mətbü orqanın əsas səhifələrində yer aldı. Yaxın Şərqdə və Azərbaycanda ilk satirik jurnal kimi fəaliyyətə başlayan "Molla Nəsrəddin", tez bir zamanda, silahdaşlarını etrafına toplamağa başladı. Demokratik fiqirlərini, azadlıq ideyalarının təbliği ilə bəynəlxalq əlemdə tanınan "Molla Nəsrəddin" jurnalına, qısa bir zamanda, Rusiya, Asiya, Avropa, Amerika kimi dövlətlərin oxucuları abunə oldu. Qaragüruhçu qüvvələrin təzyiqinə məruz qalan "Molla Nəsrəddin" jurnalı müəyyən fasılələrlə çıxsa da, qarşısına qoyduğu məqsəd uğrunda mübarizə aparırdı. 1920-ci ilde ailəsi ilə birlikdə Təbriz şəhərinə köçən Cəlil Məmmədquluzadə burada "Molla Nəsrəddin" jurnalının fəaliyyətini davamitmamış, hətta mətbü orqanın 8 nömrəsi bu səhərdə çap olunmusdur.

Cəlil Məmmədquluzadə mütəfəkkir kimi daim diqqət mərkəzində olmuş bu və ya digər fəaliyyəti ilə yanaşı, yeni tipli təhsil ocaqlarının açılmasına da diqqət ayırmışdır. O, 1904-cü ildə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansionat açmışdır. Cəlil Məmmədquluzadənin "Cümhuriyyət" məqaləsi demokratik ruhda yazılmış bir nümunədir. Burada müəllifin demokratik respublika tələbi ilə çıxış etməsi, demokratik dövlətin program və quruluşunu nəzəri əsaslarının verilməsi çox böyük əhəmiyyətə malikdir. Ziyalının fəlsəfi görüşləri böyük bir müzakirəyə səbəb olmuşdur. Zamanın çox böyük aktual məsələlərinə toxunan Cəlil Məmmədquluzadə "Belkə de qaytardılar", "Konsulun arvadı", "Proletar şair" kimi əsərlərində aktual məsələlərə toxunmuşdur. Novatorçuluq ideyaları ilə çıxış edən yazıçıının yaradıcılığı, zənginliyi və orijinallığı ilə diqqət mərkəzində olmuş, onun ədəbi nümunələri böyük təqpidçilərin müzakiresinə səbəb olmuş, hər bir ədəbi nümunəsi ətrafında elmi işlər hazırlanmışdır.

Bu gün də Cəlil Məmmədquluzadəni ədəbi irsi ölkə rəhbərinin diqqətindədir və onun müxtəlif məbədlərdə 150 illik yubileyi dövlət seviyəsində qeyd olunacaq.

Özgür Çakar: Muğam Azərbaycan fenomenidir, ali musiqidir

Azərbaycan musiqilərini çox sevi-rəm. Muğam bütün musiqilərin şahidi-dir, ruhun qidasıdır. Bu axşam Azərbaycan qadınlarına səsvermə hüququnun 100 illiyinə həsr edilmiş muğam konsertindən çox məmənun olduq. Gözəl bir axşam keçirdik, mənəvi istirahət oldu. Xüsusilə də, burada fransızların muğamı sevə-sevə dinləməsi bir daha bu musiqi janrinin alıliyini göstərdi. Muğam Azərbaycan mədəniyyətinin fenomenidir.



tələb edir. Azərbaycanlı müğənni cavan ol-
sa da, çox məharətlə ifa etdi. Xanəndənin
ifaçılıq tərzi, seçdiyi müğamları çox sevdim.
Ümumiyyətlə, bu müğam triosu çox yüksək
səviyyədədir. Lionda tez-tez Azərbaycan
musiqisi eşitmək isterdik”, -deyə konsul vur-
ğulayıb.

“Xalqın namizədi” sürətlə xalqın sevgisini itirir

“Armenianreport” yazır: “Apreldə “məxməri inqilab”ın bir ili tamam olur. Ermənistan xalqının əksər çoxluğunun həyatında isə hər hansı bir nəzərə çarpacaq dəyişikliklər baş vermədi, halbuki ötən il boyunca, Nikol Paşinyan səxavətli şəkildə sağa və sola coxsayılı vədlər paylayırdı...”

“Təəssüf ki, ölkənin real mənzərəsi 2019-cu ilde de, Paşinyanın sekiqabağı vədlərindən keskin şəkildə fərqlənir, hansı ki, o, konkret nəticələrini möhkəmləndirə bilinməti”. Bu barədə Ermənistanın “armenianreport.am”-in siyasi təhlil bölləmsindəki şərh yazida qeyd olunub. Qeyd olunur ki, Nikol Paşinyan və parlamentdeki tərefdarları feal şəkildə deputatlıq səlahiyyətlərinə yiyələnərkən və öz araslarında parlament komissiyalarında vəzifələri bələrkən, xalqda yeni hakimiyətə bağlı narazılıqlar, daha doğrusu, hakimiyətin fəaliyyətsizliyinə qarşı etirazlar artmağa başlayıb. SİTAT: “Bu isə, başdüşünləndir - apredə “məxməri inqilab”ın bir ili tamam olur, lakin Ermənistan xalqının əksər çoxluğunun həyatında hər hansı bir nəzərəçarpacaq dəyişikliklər baş vermədi, halbuki ötən il boyunca, Nikol Paşinyan səxavətli şəkildə sağa və sola coxsayılı vədlər paylayırdı”.

“Yeni hakimiyət sələflərinin səhvərini təkrarlayır və öz uğursuzluqlarını KİV-lərin ayağına yazar”

Erməni sayı yazır: “Paşinyanın tərefindən ciddi olaraq qiymətləndirilməyən növbəti həyecan zəngi baş nazırın birdən-birə, incik şəkildə ölkə xalqının guya onu doğru anlamamasını eks etdirən fikirləri ilə bağlıdır. Değə ki, o, axşam saatlarında çox yorğun olur və vətəndaşlar onun tərefindən deyilən sözləri düzgün anlamır. Daha yaxşı izah tapa bilməyən Paşinyan yerli KİV-lərin üzərinə sərt tənqidə hücum etdi və mətbuatın çox hissəsinin keçmiş hakimiyətin, o cümlədən, müxalifətin əlinde olduğunu bildirdi. Ermənistanın hər kəsə melundur ki, hakim aile, həmçinin, müəyyən media resurslarına malikdir. Beləliklə, yeni hakimiyət sələflərinin səhvərini təkrarlayır və öz uğursuzluqlarını KİV-lərin ayağına yazar. Guya onlar yaxşıdır, xalq üçün çalışırlar, lakin pis KİV-lər onların bu fəaliyyətlərini qaralayırlar. Həqiqətə qalan da, KİV-lərin mövcud hakimiyəti qaralamaq üçün hər hansı bir məqsəd-yönlü kampaniya aparmalarına ehtiyac da yoxdur. Belə ki, praktiki olaraq, iqtisadiyyatın bütün sahə və sferalarında bizi ciddi problemləri müşahidə edirik və hakimiyətin öz qollarını çırmalayaraq, gözübağı şəkildə onları həll etmək marağında olmasına göstərən, hətta kiçik bir işaret də yoxdur”.

“Burada bir variant var - mühacirət”

Şərh yazida bir sıra sübutlar getirilir. Belə ki, postsovet Ermənistandan zamanından, eləcə də, Koçaryan və Sarkisyan rejimləri tərefindən qalan səfələt və işsizlik və s. məsələlərə toxunulur ve bildirilir ki, Paşinyan heł-



de bu problemləri həll ede bilməyib. Əksinə, o, dövlət struktur və idarələni anlaşılmayan qərarları ile ləğv edərək, Ermənistanında işsizliyin sayını artırır, nəticədə, minlər insan işsiz qalır: “Aydınlıñ ki, Ermənistanında dövlət qulluğu ştatları həddindən artıq şısmışdır, lakin bu o demək deyil ki, hər şeyi kökündən kəsib, insanları yaşamaq hüququndan məhrum edəsən. Bundan əlavə, 2019-cu ilə olan dövlət bütçəsində iş yerlərinin açılması məsəlesi, praktiki olaraq, yoxdur. Belə olan vəziyyətdə insanlar hansı vəsaitlər hesabına yaşamalıdır? Onlar ne etməlidirlər? Burada bir variant var - mühacirət. Ancaq bu məsələ Paşinyanın xalqın ölkəni tərk etməsinin qarşısının alınması ilə bağlı verdiyi sekiqabağı vədlərinə eks deyilmə?”

“Artıq Paşinyanı ciddi qəbul etmirlər”

Sözügdən şərhde Paşinyanın digər yalan vədləri ortaya qoyulub və onun ciddi insan kimi qəbul edilmədiyi bildirilib: “Paşinyanın həddindən artıq nikbinliyinə baxmayaraq, ölkəyə xarici investisiyalar axmadı. Hətta Spyurkun imkanlı nümayəndələri Ermənistana pul yatırmaq marağı ilə alış-bayanırlar, çünki onu ciddi qəbul etmirlər”.

Sözügdən siyasi təhlildəki əsas diqqətçəkən məqam Ermənistən orduşundakı ağır və böhrənlə vəziyyətlə bağlıdır. Belə ki, şərhde, əsas olaraq, döyüşdən kənar əsgər və hərbçi ölümlərinə toxunulur. Qeyd olunur ki, orduda, ümumiyyətə, heç nə yaxşılığı doğru deyişilməyib: “Döyüşdən kənar şəraitdə əsgərlərimiz həlak olurlar. Baş prokurorluğun məlumatına gör, döyüşdən kənar şəraitdə 63 hərbçi ölüb, hadisələrin böyük əksəriyyəti intiharlar, bədbəxt hadisələr və yol qəzaları neticəsində baş verib. Mən, hələ alt paltaları və əsgəri təchizatla bağlı utanc yaradan vəziyyətə susuram, ancaq Paşinyan dəfələrle bu barədə danişib. Guya naziri və baş qərargah rəisini dəyişiblər, lakin ordudakı problemlər öz yerində qalmadıq”.

“Biz ona ümid edirdik ki, Sarkisyanın devrilməsindən sonra Ermənistan Rusyanın diktasından qurtulacaq”

Ermənistən xarici siyasetində qarşılaşdığı uğursuzluqlar da sözügedən şərh yazida, bilavasitə, Nikol Paşinyanın “vicdanına” yazılıb. SİTAT: “Xarici siyaset istiqamətində də hər hansı uğurlarla qurrlənmək mümkün deyil. Biz ona ümid edirdik ki, Sarkis-

yanın devrilmesindən sonra Ermənistən Rusyanın diktasından qurtulacaq və var gücü ilə Avropa İttifaqına və NATO-ya doğru irəliləyəcək. Lakin təəssüf ki, bu, baş vermedi. Bundan əlavə, parlamentin yeni seçilmiş sədri Ararat Mirzoyan, hətta bəyan etdi ki, Ermənistənla Avropa İttifaqı arasında razılılaşma çətin ki, 2019-cu ilə də ratifikasiya edilsin”.

Beləliklə, baş veren uğursuzluqları hər birində Nikol Paşinyanın imzasının olduğunu yanan müəllif ölkənin real mənzərəsini şərh edərək, yeni hakimiyətin köhnə hakimiyətlərdən nəyi ilə fərqlənməsi suali ilə yanaşı, onun cavabını da verir. Təəssüf ki, Ermənistən siravi vətəndaşı üçün heç nəyi ilə...

“Ölkədəki problemlər həll olunmur, əksinə, qarışıını kimi artır”

Siyasi şərhin müəllifi sonda bir neçə məqama da toxunaraq, xalqın Paşinyan hakimiyətinə qarşı gerçek münasibətinin mənzərəsini də açır və oxucularına müraciət edir. SİTAT: “Yeri gəlmışkən, sizlərdən çoxu, yəqin ki, son aylarda ölkədə hakimiyətə, Paşinyana olan “ümumxalq dəstəyi” və “sıravi vətəndaş sevgisi” ifadələrinin keskin şəkildə azaldığını müşahidə etmisiniz. Hətta onun xalq arasında qızığın tərefdarları belə, bənzər şüarlarından imtina ediblər. Bu işe, tamamilə anlaşılandır - ölkədəki problemlər həll olunmur, əksinə, qarışıını kimi artır. Nə qədər ki, hakimiyət boş-boş sözərini içtimaiyyətə sırrımaqla məşğul olacaq, bir o qədər də əhalinin narazılığı artacaq və Paşinyan üçün də ünvanına yönələn tənqidlərdən qurtulmaq, uğursuzluqlarını KİV-lərin üstünə atmaq asan olmayıcaq. Burada bir sıra atalar sözərini də getirmək olar. Lakin biz onları yazmayacaqı. Ona görə ki, sonra bizi də Paşinyan hökumətinə qarşı “qara piar kampaniyası” aparmaqdə ittihəm edərlər”.

Beləliklə, Ermənistəndəki real vəziyyət elə erməni mətbuatında, dəqiq desək, sözügedən təhlildə açıq-aydın görünməkdədir. Bütün bunların etirafı isə, həm də belə deməyə əsas yaradır ki, yaxın zamanlarda, hətta Ermənistəndə baş vermiş “məxməri inqilab”ın ildönümüne qədərki zamanlarda keskin xalq etirazları baş qaldıra bilər və əger KİV-lər Nikol Paşinyan hakimiyətinə qarşı aşkar hücumu keçiblərə, demək ki, bu proqnozlar özünü tam şəkildə doğrultmaq ehtimalını dəhaçox artırır.

Rövşən NURƏDDİNOĞLU



Avropa Parlamentindən gələn korrupsiya qoxusu

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

A vropa Parlamentində Mehman Hüseynovla bağlı qəbul edilən qərəzi qətnamənin əsasız bir çox faktları sadalamaq olar. Bununla yanaşı, kifayət qədər balanslı və milli dəyərlərini qoruyaraq siyaset yürüdən Azərbaycanla heç bir qüvvə təzyiq, yaxud dikte dili ilə danişa bilmez. Bu mənada, bir sıra məsələləri araşdırırcən, həm də belə nəticəyə gəlmək olar ki, pul-paraları hesabına üçüncü ölkələrdə hakimiyətləri devirən, insanların həyatları bahasına sünə və rəngli inqilablar töredən milyarder Sorosun diş heç vaxt müştəqil Azərbaycana bata bilməyib, bundan sonra da bilməyəcək. Ancaq fakt budur ki, bu gün istə AP-də, istə Avropa Şurasında bir qrup sorosu deputatların qərəz, şəntaj və yalan üzərində hazırladıqları əsasız qətnamələrinin her birindən kifayət qədər korrupsiya qoxusu gəlməkdədir. Daha dəqiq desək, AP-dən, yaxud AŞ-dən dövlətəmiz əleyhinə hər hansı bir fikir səslənirse, həmin fikirlərdən korrupsiya və rüşvet qoxusu da gelir. Yəni biz tam əminliklə deyə bilərik ki, misal üçün, Rebekka Harms, qətnamənin həmmüəlliflərindən biri olaraq, dəstu Sorosdan yaxşıca rüşvet alıb. Eləcə də, digərləri...

Fakt budur ki, bu gün AP, Azərbaycandakı homoseksualların, lesbiyanların “dərdini”, bəlli qanun pozuntularına görə cəza almış Mehman Hüseynovun və onun etrafında “ah-vay” edənlərin haray-şivənlərini işğalçı Ermənistəninin tecavüzü nəticəsində, hüquqları pozulmuş 1 milyon qəqçinimizdən dəha üstün tuturlar və bunu heç bir dəyərə siğşardırmak olmaz!!! Bu arada, ölkəmizdəki saytlardan biri AP üzvü Patrisiya Lalondan sözügedən məsələ ilə bağlı münasibət öyrənib və həmin münasibəti oxuyarkən, sadəcə, növbəti qeyri-səmimiliyi, riyanı və açıq desək, başdansovduluğu gördüm. Beləliklə, görək, özünü ağıllı sayan Patrisiya xanımcıgaz nə deyib?

Deyib ki, o, bir neçə dəfə Azərbaycana xüsusi olaraq qadın hüquqları ilə bağlı missiya tərkibində gəlib və bu zaman Azərbaycanın qadın hüquqları sahəsində neçə səyələr göstərdiyini görüb. Lap yaxşı, hətta çox pakizə!

Gəlin görək, sonra nə deyir? Deməli, AP-li deputat belə düşünür ki, Avropa Parlamenti Azərbaycanı həddindən artıq sıxışdırır. Bu lap elə! Özü də deyərdim ki, AP deputatının bu ifadəni səsləndirməsindən az qala çıraqçıla oynayaqcadı. Amma bunu eləmədim. Çünkü sonrası da var... Demək, Patrisiya xanımcıgaz bütün bunların ardında deyir ki, Bakıya gedəndə məscidlər yanaşı, sinaqoq və kilsə də görmək olur. Bu yerdə nənəmin andı yadına düşdü və özümdən asılı olmayaraq, içimdən belə bir sual gəldi - “desə Allaaaahhh???” Bilirsiz, nəyə görə AP deputatı Azərbaycanda məscidlə, kilsə və sinaqoq bir yerde görəndə, təccüb edib? Ona görə ki, bu gün onun çox tərif etdiyi Avropa dəyərlərində digər dirlərin daşıyıcılarına qarşı diskriminasiya halları var. Bu gün Fransada da, Hollandiyada da, digər Avropa ölkələrində də məscidlər, müsəlmanlara skinhedlər və s. radikal irqicilər tərefindən hücumlar təşkil olunur. Yəqin, bu sarıdan Patrisiya Lalond bu məsələdən keskin təccüb hissələr keçirməli olub.

Amma sonradan, neçə deyərlər, zaylayan Lalond Azərbaycan mətbuatında “problem” tapıb. Amma həmin “problem”in nədən ibarət olduğunu deməyib. Ancaq Azərbaycanda mətbuat işçilərinə menzillərin verilməsi ənənələrinə, jurnalistlərin sosial-meşət heyatlarının yaxşılaşdırılması istiqamətində görülən işlərə, dövlət tərefindən KİV-lərə göstərilen maddi dəstəye, internet və sosial media azadlığına görə deyibə, onda 100 % bizim dəyərlərə AP-nin dəyərləri üst-üstə düşə bilməz.

Qaldı ki, Mehman kimi blogerlərin “jurnalsit” kimi qiymətləndirilməsinə və bu fürsətdən istifadə edib, qətnamələrin çıxarılmasına, yaxşı olardı ki, Avropa Parlamenti Avropada təqyan edən “sarı jiletillər” aksiyalarını sosial şəbəkələrdə işçiləndən blogerlərin nəyə görə həbsə atılmalarını araşdırısn, sonra gəlsin və Azərbaycanla bağlı korrupsiya qoxusu gələn qətnamə hazırlanı! Ancaq kimə deyirsən ki... Nə isə, Allah bize güclü səbr, AP-nin korpusiyalaşmış, alınıb-satılan deputatlarına da insaf versin, çünki Soros, hər şeyi pulla ala bilər, amma insafi və mürvəti isə, əsla!

19 yanvar 2019-cu il

“AĞRILI XATIRƏLƏR”

Daşkəsəndə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anim mərasimi keçirilib



Dünən Daşkəsəndə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti rayon ictimaiyyətinin 4 mindən çox nümayəndəsinin iştirakı ilə rayonun Şəhidlər Xiyabanında ümumrayon anim mərasimi keçirilib. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər tərəfindən qəmli müşkilərin sədaları altında şəhid məzarları ziyarət olunub və şəhid qəbirlərinin üzərinə tər gülər və çiçəklər düzülləb. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev ümumrayon anim tədbirində şəhid ailələri, Qarabağ mühərabəsi əlləri və iştirakçıları, rayon ağısaqqalları və veteranları ilə görüşüb, onların problemləri ilə maraqlanub.

Rayon icra hakimiyyətinin inzibati binasında rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin iştirakı ilə ümumrayon yığıncağı da keçirilib. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükütlə yad edildikdən sonra, faciənin mahiyyətini özündə əks etdirən “Ağrılı xatirələr” adlı sənədli film nümayiş etdirilib. “SƏS” Mediya Qrupunun rəhbəri Bəhrəz Quliyevin rəhbərliyi altında hazırlanmış “Ağrılı xatirələr” filminin çəkilməsinin ideya müəllifi, sifarişçisi və məsləhətçisi Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyevdir. Daha sonra Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev ümumrayon anim tədbirində çıxış edərək, 20 Yanvar faciəsinin mahiyyətindən bəhs edən dərin məzmunlu nitq söyləyib. Bildirib ki, Azərbaycan xalqının tarixi - Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-ci il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il ötür. Bu öten illər ərzində xalqımız bu hadisəni unutmur, hər il şəhidlərimizin əziz ruhunu dərin ehtiramla yad edir: “20 Yanvar Azərbaycan tarixinde təkcə faciə deyil, Azərbaycanın iştiraklı yolunun ilk zirvesi, milli məfkurəmizin azadlıq istəyinin oyanış gündür. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsiyi ucaltdığı, öz suverenliyi uğrunda cəsaret nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm de kimin kim olduğunu sübut edən növbəti imtahanı id. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırqın hadisəsi töredildi. Bu qanlı hadisə töredildi. Bu qanlı hadisə töredildi.”

sənin töredilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyen, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq və insanların müstəqillik arzularını tankların tırtılları altında əzmek idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etse də, istəyinə nail ola bilmedi və milli qırurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət Sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Əslində, imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyani zor gücünə mühafizə etmək təşəbbüsü də boşça çıxmış oldu.

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların güləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizəni məhv edib sindirməq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla, Sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartı”ndan meharətə istifadə etdi. Guya Bakıya qoşun onları, herbi qulluqçuların ailələrini qorumaq, “millətçi-ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla əla keçirilməsinin karşısını almaq üçün yeridilmişdi. Əslində isə, bu açıq riyakarlılıq, imperiyanın növbəti

qəddarlığını ört-basdır etmək üçün qabaqcadan həzirlanmış iftiralar və böhtənlər idi. Çünkü Sovet rəhbərliyinin “delilləri”, hətta həqiqətə yaxın olsayı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməye ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarınzonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

A. Abiyev çıxışında bildirdi ki, o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ile dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün en böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmağına baxmayaq, xalqının səsinə hər kesdən əvvəl səs verən də elə Ulu Önder Heydər Əliyev oldu: “Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-ci il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Ulu Önder təcavüzə əksinə tərəfənər, şəxsən M.Qorbaçov kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-ci il 21 yanvar tarixli bəyanatı həm de faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində - Moskvada...”

A. Abiyev, onu da çıxışında qeyd etdi ki. Ulu Önder Heydər Əliyevin daxili və xarici siyasetini uğurla davam etdirən əlkə Prezidenti İlham Əliyev 20

Yanvar faciəsində qətlə yetirilənlərin, mühərbi vətəranlarının, şəhid ailələrinin, əllillərin problemlərinin dövlət səviyyəsində hellini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub: “Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əllillərin sosial terminatı ilən-ilə daha da möhkəmləndirilir. Öləkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və meşətində daha qabariq göstərir. Bu il xalqımız 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd edir, igid övladlarının fedakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük eh tiramlı yad edir. Bakının en möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabani xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlışərfli bir salnamesinə çevrilir. Şəhidlərimiz və Şəhidlər Xiyabani azadlığımızın, müstəqilliyimizin və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qurur mənbəyi olacaqdır.”

RƏFIQƏ

Dərs günlərinin təxirə salınması tətil günlərində çıxılmayacaq

Azərbaycanda hava şəraitinin keşkin dəyişməsi ilə əlaqədar təxirə salınan dərs günlərinin məktəbilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur. SİA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində dərsler və tədrislər bağlı tədbirlər təxirə salınıb. Məktəbilərin qış tətili yanvarın 27-de başlayacaq və 31-dək davam edəcək.



İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb



Tərəflərə göndəriləcək. Həmçinin 20 Yanvar barədə İsvəçrə ictimaiyyətinin məlumatlandırılmasına istiqamətində sefirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.

İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb. Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Şehmdar Cəmiyyəti (“Schweizerische Post” AG) arasında razılılaşma əldə edilib.

Azərbaycanın İsvəçrədəki səfirliyindən AZERTAC-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və sefirlik tərəfindən istifadə edilecək. Eyni zamanda, bu markalar başqa maraqlı

tərəflərə göndəriləcək. Həmçinin 20 Yanvar barədə İsvəçrə ictimaiyyətinin məlumatlandırılmasına istiqamətində sefirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.



Yevlaxda “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbir keçirilib

Dünən Yevlax RİH və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbiri Yevlax RİH başçısının birinci müavini Qərimət Qaraşov acaraq, tədbirin məqsədi haqqında məlumat verib və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik süsutla yad edilib.

Q.Qaraşov bildirib ki, qanlı 20 Yanvar faciəsindən bizi 29 illik bir zaman ayırır. “Amma üstündən illər keçəsənə, xalqın milli oyanış tarixinin en qanlı, həm də oludurca şanlı bir sehifəsi olan bu faciə unudulan deyil. Hər il respublikamızda 20 Yanvarın ümumxalq hüzün günü kimi qeyd edilməsi bunun bariz nümunəsidir”, deyə o, qeyd edib.

YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev tədbir mövzusunda məruzə edib. Ə.Quliyev bildirib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış sehifələrdən biridir. “Amma o

müdhiş gecə tariximizə tekce faciə kimi yox, həm də Azərbaycan xalqının mübərizlik və qəhrəmanlıq günü kimi daxil oldu. Bu hadisə bir milletin, bir xalqın üryində illərlə yığılib qalmış azadlıq və müstəqillik eşqinin oyanış gündündür”, deyə qeyd edən Ə.Quliyev bildirib ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq eñənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara siyə gərmək, hətta şəhid vermək əzmini bu gecə bütün dünyaya nümayiş etdirdi.

Diger çıxışçılar da 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı töredilən böyük bir cinayət kimi dəyərləndiriblər.

Tədbir Yevlax rayon Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayevin rəhbərliyi ilə ədəbi bədii kompazisiya ilə davam etdirilib.

Tədbir iştirakçılarına YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış və 20 Yanvar faciəsini əks etdirən buktletlər paylanılıb.

Rövşən RƏSULOV

Armen Aşotyan hakimiyetdən cavab tələb edir

ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistən və Azərbaycan xarici işlər nazirlərinin görüşü işgalçı ölkədə narahatlıq doğurub

Ermənistən və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilən görüşü ermənilər arasında birmənalı qarşılıqlı olmayıb. Hətta ermənilər sonda yayımlanan mesajın çəşidrici olduğu barədə fikirlər səsləndirirlər. Ermənistana məxsus "tert.az" saytında yayımlanan informasiya işgalçı dövlətdə hakimiyətə və onun apardığı siyasetə etibarsızlığının olduğunu təsdiq edir. Söyügedən saytda qeyd olunur ki, 4 saat davam edən danışqlar, iki ölkə arasında qarşılıqlı olaraq, razılaşdırılmış bir mətn ilə sona çatdı. Eyni zamanda, o da qeyd olunur ki, hər iki ölkənin xarici işlər nazirliliklərinin veb-saytlarında, demək olar ki, bir-birinə bərabər və nikbin informasiyalar yer alır. Göründüyü kimi, yeni hakimiyətin erməniləri aldattığı qənaətində olan bir çox siyasetçilər belə informasiyaların fonunda Ermənistən hakimiyətinin manipulyasiya etdiyini düşünürülər.



Münaqişənin həlli torpaqların qaytarılması deməkdir və erməniləri, məhz buna görə müzakirə olunan həll prinsipləri maraqlandırır

İşgalçı dövlətə məxsus saytda yayımlanan məqalədə Respublika Partiyasının sədr müavini A.Ashotyan baş nazir və xarici işlər nazirlərinin onu maraqlandıran, əslində isə, narahat edən sualları dərhal cavablandırmasının tələb edir. Bunu da onunla izah edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistən və Azərbaycan xarici işlər nazirlərinin görüşünün sonunda verilən mesaj onu əməlli-başlı təəccübəndirib. Məhz buna görə də, onu maraqlandıran sualların cavablandırılmasını isteyir.

Respublika Partiyasının sədr müavini danışqlar zamanı müzakirə olunan münaqişənin həlli prinsipləri ilə maraqlanır. Bu həlli prinsiplərinin də açıqlanmasını istəyir. Daha doğrusu, tələb edir. Tələb edir ki, həlli prinsiplərinin nədən ibarət olduğu barədə açıqlama versinlər və eyni zamanda, bu açıqlamanın da olmayacağına əmindi. Çünkü həlli prinsipləri ilə bağlı Ermənisiyanın, eyni zamanda, başda Nikol Paşinyan olmaqla, yeni hakimiyətin mövqeyi bəlli deyil və erməni xisətindən xəbərdar bir erməni kimi, Ashotyan üçün bu, çox aydın məsələdir.

Ermeni xisətini - zəbt etmək, qarət et-

mək, başqalarına mənsub olan özünüküldəşdirmek təşkil edir, digərən mənsub olanı geri qaytarmaq deyil. Elə erməni cəmiyyətində həlli prinsipləri dedikdə, narahatlıq doğuran da budur. Onsuz da, son zamanlar, ermənilərin bundan, yəni zəbt etdikləri, işgal etdikləri torpaqları geri qaytarmaqdən başqa çarelerinin qalmadığı her birine bəlli dir və indi yuxularının niye ərşə çəkildiyi de bəlli olur. Bəlli olur ki, Ashotyanın timsalında hər bir erməni sanki hər an belə bir məcburiyyətle üzləşəcəklərinin rəalliq olduğunu gözlə bilir. Sözsüz ki, Ermənistən və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilən görüşünə, danışqlara görə, ələlxüs, həlli prinsipləri barədə deyilənlər görə niye bu erməni cəmiyyəti tikan üstündə olduğu gün kimi ayındır və əsas narahatlıq zəbt etdikləri torpaqların əldən verilməsi qorxusudur.

Baş nazir və xarici işlər nazirinə ünvanlanan suallar Ermənistən yeni hakimiyətinə olan etibarsızlığının sübutudur

Respublika Partiyasının sədr müavini "Millətlərin sülhə hazırlığı, təhlükəsizliyi və regionun sabit inkişafı" mənzusunda hansı əsasların götürüldüyü ilə bağlı da suallarının cavablandırılmasını isteyir. Əslində, bu

suallar, təkcə Ashotyanı narahat etmir və sülhə hazırlıq dedikdə də, nəyin nəzərdə tutulduğu hər bir erməni üçün maraq doğurur. İndi regionun sabitliyinə hansı əsaslarla nəsil olunacağı suali sabitliyi və təhlükəsizliyi pozanların kürkünə bira salıb və bu, heç də əbsər yera deyil.

İşgalçı dövlətdə sual doğuran bütün narahatlıqların səbəbi göz qabağındadır. Amma "Niye Ashotyan hakimiyətdən cavab tələb edir" suali daha bir məqama aydınlaşdırır. Bəlli olur ki, onun timsalında ermənilər baş nazir və yeni hakimiyətə etibar etmirlər. Dəfələrlə erməni mediasında bu etibarsızlığın şahidi olmuşq və hazırlı yeni hakimiyətin Qarabağı qaytarmaq barədə fikirlərinin ola bilmesi qorxusu bütün Ermənistən həyecan içerisinde saxlayır. Bu həyecanı başa düşmək də çətin deyil və nəzərə almaq lazımdır ki, erməni cəmiyyəti hakimiyəti yenice zəbt etmiş küçə nümayişçisinin öz hakimiyəti namına istenilən qərarı qəbul edəcəyindən çox qorxur. Armen Ashotyanın hakimiyətdən cavab tələb etməsi də bunu təsdiq edir. Təsdiq edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistən və Azərbaycan xarici işlər nazirlərinin görüşü işgalçı ölkədə narahatlıq doğurub və bu narahatlıq yeni hakimiyətə olan etibarsızlığının göstəricisi, eyni zamanda, zəbt etdikləri torpaqları geri qaytarmaq qorxusudur. Çünkü işgalçılardır Azərbaycana məxsus olan zəbt etdikləri torpaqları sahibinə qaytarmaq məcburiyyətdə olduqlarının fərqindədirler.

İnam HACIYEV

Ermənistən-İran münasibətlərində gərginlik yarana bilər

Son günlər Ermənistən parlamentində İranın aleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi Yerevanda Tehranchı münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub.

AZƏRTAC erməni KİV-ləri-ne istinadla xəber verir ki, Ermənistən yeni parlamentində deputat Ayk Koncoryanın İrani "avtoritar dövlət" adlandırılmasına, rəsmi Tehranın reaksiyası gecikse də, siyasi icmalçılar bu cür düşünülməmiş çıxışları Ermənistən və İran arasında ciddi gərginliyə səbəb olacağını bildi-



rirlər. Siyasi icmalçi Artyom Tonoyan bu məsələ ilə elaqədar qeyd edib ki, Rusiya ilə münasibətlərin de "qənaətbəxş olmadığı bir vaxtda" deputatların İranla bağlı bu cür bəyanatları ikitərifli elaqələrdə ciddi problemlər

yarada bilər.

İranın "Pars Today" agentliyi isə qeyd edib ki, sözügedən bəyanatın müəllifi olan erməni deputat parlament rəhbərliyi və ekspertlərin təzyiqindən sonra İrandan üzr istəməli olub. Rəs-

mi Tehranin bu cür bəyanatlara münasibətdə təmkinli davranışlığını diqqətə çatdırın ekspertlər hesab edirlər ki, Ermənistən parlamentində heç bir təcrübəyə malik olmayan yeni deputatlar dövlətərərəsi münasibətlərə dair təhlükəli çıxışlara son qoymalıdır.

Ekspertlər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin Bakıya səfəri zamanı Tehranın Qarabağ torpaqlarını Azərbaycan əraziləri hesab etməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, həmcinin sərhədlerin zor gücü ilə dəyişdirilməsinin qəbul edilməzliyi haqqında fikirlərinin Yerevanda böyük təlaşa səbəb olduğunu da bildirirlər.



Azərbaycanın gücünü görmək üçün bir azacıq da səbr etsinlər

RƏFIQƏ

Yenə də Avropa "standartları"nın bəzi müdəddələri yenidən ortaya çıxarırla, Azərbaycana qarşı yürüdüləməkdədir. Guya ölkəmizdə demokratianın, insan hüquqlarının, siyasi mebusların, QHT-lərin maraqlarının tapdığını iddia edən avropalılar getdikcə azınlıqlar və quduzlaşırlar. Lakin avropalılar erməni işgalçılara tərəfindən zorakılığa, vəhşiliyə və deportasiyaya məruz qalan 300 minə yaxın Qərbi Azərbaycan türkünün və bir milyondan artıq Azərbaycan vətəndaşının ah-naləsini hələ də eşitmirlər. Sanki gözləri kor, qulaqları kardır. Yəni beşaxanda, görünən budur ki, Avropanın ikili "standartları" yalnız Azərbaycana aidimiş...

Azərbaycana təziq göstərmək üçün füset axtarın anti-Azərbaycan dairələr əllərinə tutarlı dəlil düşmədiyi üçün, yəni Mehman Hüseynovun məsələsini işirdərək, ənənəvi olaraq böhtən və yalana əl atıclar. Bu, evvəllər də belə olub, bu gün də belədir. Məsələn, Bakı şəhərində dünyaya gəlmiş və sonralar erməniyə əra getmiş, milli satqın və siyasi həyəz Leyla Yunusu, Xədicə İsmayıllı və digər satqın parazitlərin davamı kimi "Mehman Hüseynovla bağlı təcili qətnamə"nin qəbul edilməsi isə yənə də məqsədlərin nədən ibarət olduğunu üzə çıxarıır. Bu gün sənədin qəbul edilməsi üçün xüsusi canfəşanlıq göstərən və Azərbaycana qarşı düşmənciliyi ilə ad çıxarmış almaniyalı deputat Corc Sorosun təsiri altında olan Rebeka Harms yenidən qaranlı işlərlə məşğul olduğunu nümayiş etdirməkdədir. Məqsəd isə bəllidir: təziq göstərmək Azərbaycanın müstəqil siyasetinə mane olmaq və imtiyazlar elde etmek.

R.Harms yalan, özü de ağ yalan danışmaqdan beş çəkinməyərək, guya M.Hüseynovun məsələsini araşdırmaq üçün azerbaycanlı həmkarları ilə temaslar qurmağa çalışdığını söyləyib. Ancaq maraqlı məqam odur ki, Avropa İttifaqının diplomatik nümayəndəleri R.Harmsın dediklərini demirər və M.Hüseynovun acliq aksiyasını dayandırıldığı bildiriblər. Bax, Rebeka Harms, yalan ayaq tutar, amma yerməz!

Onların əzəldən "səlib yürüşü" adlı köhnə şəkərləri var. Ona görə də, indi də düşüblər Azərbaycanın üstüne ki, filan şey beşə olmalıdır, behməkəs zad da belə! Amma unudurlar ki, Azərbaycan yürüdüyü müstəqil siyaseti nəticəsində, artıq bu cür təzyiqlərə və tehdidlərə önem vermır! Çünkü Azərbaycan günü-gündən inkişaf edir. Paytaxtimiz və əyalətlərimizin gözəlləşməsini, yeni yolların çəkilməsini, körpüllerin salınmasını, Olimpiya mərkəzlərinin tikilməsini, turizm bazalarının yaradılmasını, bir sözə, xalqımızın rifahının yüksəlməsini avropalılar da etiraf edirlər. Etiraf etsələr də, hezəm edə bilmirlər.

Bir sırə Avropa dövlətləri və Avropa "standartları" kimi tələbər irəli sürən qəribilər bir faktı anlamalıdır: Belə davam etsə, Azərbaycan daha sərt mövqeyini ortaya qoyaraq, həmin "standartlar"ın üzərində keçəcək və öz doğma torpaqlarını geri qaytaracaq. Artıq bu amil görünməkdədir. İhanımlırsa, Azərbaycanın gücünü görmək üçün bir azacıq da səbr etsinlər...

19 yanvar 2019-cu il

Dövlətçiliyə qarşı çıxanlara güzəst olunmayacaq

İş-gücünü atıb, aksiyaya qatılanlar texniki avadanlıqların imkanları hesabına aşkarlanmaqla cəzalandırılacaqlar



Müsair dövrə dövlətçilik anlayışı

Rusyalı tədqiqatçı R.A.Lubskiyə görə, "dövlətçilik" dedikdə, dövlət-hüquqi strukturların ve təsisatların, milli-dövlət ideyasının ve onların reallaşmasının sosial praktikasının da daxil olduğu cəmiyyətin dövlət-təşkilati formasını nezərdə tutur. Əminliklə və qətiyyətli demək olar ki, Dahi Öndərimiz Heydar Əliyev və Onun en layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev dövlət-xalq münasibətlərinin en yüksək səviyyəde qurulmasına, xalqın sosial-iqtisadi təminatının həll edilməsinə, dövlət maraqlarının istər daxildə, istərsədə xarici ölkələrdə, bəyənl-xalq almədə təmin edilməsinə əhəmiyyətli siyasi-diplomatik və idarəetmə töhfələri vermişlər. Amma təssüflər ölsün ki, böyük zəhmət, yüksək əmək sərf etməklə qurulan və möhkəmənən Müstəqil Azərbaycan dövlətinin sütünlarını sarsıtmaya çalışan qüvvələr var. Onların kimliyini, hansı şəcərənin nümayəndələri olmasını geniş araşdırmağa, təhlilər aparmağa ehtiyac yoxdur. Onlar hər kəsin tanıldığı simalardır - erməni lobbisi ilə illərdən bəri əməkdaşlıq edən, "stajlı" Vətən xainları" Əli Kerimli, Cəmil Həsənli, Arif Hacılı Leyla və Arif Yunuslar, Xədice İsmayılov, Ələkəm Hümmətov, Qənimət Zahid, Orduhan Teymurxan, Vüdadi İsgəndərli, Tural



nilərin mövqeyindən çıxış edərək, Azərbaycana qarşı təxribat kampaniyasının önündə gedirlər. Dərk edib, başa düşsələr de ki, cəmiyyət tərəfindən heç bir dəstəyə, sosial bazaya malik olmadıqları halda, yənədə, bunun fərqinə varmadan, xalqa "müraciətlər" edir, Azərbaycanın iqtisadi inkişafına, diplomatik uğurlarına qara yaxır, saxtakarlığa üstünlük verərək, gerçəyi gizlədir və özlərini demokratiya tərəfdarları kimi təqdim etməyə çalışırlar.

Satqın müxalifət yenə iş başındadır

Son günlər milli və dövlətçilik maraqlarını satmaqla əldə etdikləri qrantlar hesabına xarici ölkələrdə mülklər alan, övladlarını müxtəlif xarici ölkələrin təhsil ocaqlarında oxutdurən Əli Kerimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri bir qədər fəallığırlar. Sosial şəbəkələrdə təxribat xarakterli informasiyalar, məlumatlar yayamaqla kifayətlənməyən dövlətə düşmən kəsilən bu şəxslər mitinqlər, küçə yürüşləri ilə ictimai-siyasi sabitliyi pozmağa və təknil strukturların fəaliyyətini zədələməyə çalışırlar. Çirkin məqsədlərinə və niyyətlərinə məram və məqsədlərinə anlamayan insanları da, şərik etməyə cəhd göstərirler. Bu insanların eksəriyyəti dövlət və qeyr-dövlət təşkilatlarında çalışır, özünün və ailəsinin maddi təminatını həll edirlər. Qərəzli təbliğatlara uymaqla bu insanlar öz iş-güclərini ataraq, "Milli Şura" və Müsavat təmsilçilərinin siyasi oyunlarının

qurbalarına çevirilər. Ancaq dərk etmirlər ki, Ə.Kerimli, C.Həsənli və A.Hacılı kimilər üçün maddi təminat ele mənasız aksiyalar keçirməklə əldə olunur və onlar isə bu məsələdə bir aletdirler. Bu baxımdan, işlərini atıb mitinqlərə qatılanlar düz yola dəvet olunmalı, səhv siyasetin icraçılarına çevirildikləri onlara başa salınmalıdır. Yəni bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır. Bırincisi, ona görə ki, insan insana çətin məqamda, ağır durumda yardımçı olmalıdır, ikincisi, bu dövlət hər kəsindir və dövlətə qarşı çıxanlara münasibətdə hər kes eyni mövqə ortaya qoymalıdır. Üçüncüsü, dövlət müstəqilliyimiz yüksək səviyyədə qorunub, inkişaf etdirildiyi halda, onun sütunlarını zədələməyə çalışanlara qarşı ümumi birləşmə etdirilməlidir. Dördüncüsü isə, tələbə dərsini, zəvod-fabrik işçisi iş yerini, tibb müəssisəsinin əməkdaşı xəstəsini buraxıb mitinqe gedirse, bu, heç vəchlə bağlışana bilməz.

İşini-gücünü atıb, mitinqə qatılanlar cəzalandırılacaq

Bütün bunlara əsaslanaraq, demək olar ki, "Milli Şura" deyilen qondarma qurumun xaricdən aldığı sıfarişlər əsasında planlaşdırıldığı mitinqin dövlət və qeyri-dövlət təşkilatlarında çalışanların cəlb edilməsinə imkan verilməməlidir. İctimai sıfarişdən çıxış edərək, aksiyanın keçiriləcəyi ərazilərdə nəzarət kameraları quraşdırılacaq, video və foto çəkilişlər həyata keçiriləcək. Texniki imkanlar əsasında aksiyada iştirak edənlərin kimlikləri bərədə operativ məlumatlar əldə olunacaq. Məhz bundan sonra təqribən 1015 dəqiqə ərzində aksiyaya qatılan şəxsin kimliyi, harada yaşadığı və işlədiyi bərədə məlumat əldə olunacaq. Bundan sonra, Əmək Məcəlləsinə və qanunvericiliyin tələblərinə uyğun olaraq işini atıb, aksiyaya qatılan şəxslərə qarşı cəza tədbirləri görülecekdir. İşləyən şəxslər işlərindən olacaq, tələbədirse təhsil allığı univeristetdən xaric olunacaq. Artıq bu bərədə, təcrübə də mövcudur. Ötən mitinqlər zamanı bir neçə tələbə və mədəniyyət işçisi mitinqlərə qatıldıqlarına görə, ciddi cəzalandırılmışdır.

i.ƏLİYEV

"Bu şou Mehmanın özüne lazım olmayan kampanya idi"

ki, Azərbaycan demokratik dövlətdir və hər şey hüquqa əsaslanır, heç bir vətəndaş qanunsuz şəkildə mühakimə edilə bilməz. Hüquq pozuntusuna yol verməyen heç kim hebsxanaya göndərilər. Bu, bir daha sübut olundu. O qüvvələr ki bundan istifadə etmək isteyirdilər, pat vəziyyətinə düşdülər".

M.Səfərli vurğulayıb ki, Azərbaycan bu gün müstəqil siyaset yürüdür və bu heç də bəzi güclərin xoşuna gəlmir: "Məhz Azərbaycan Prezidentinin ardıcıl olaraq müstəqil siyaset aparması və bu siyasetin dövlətin və xalqın milli maraqları üzərində qurulması, ölkəmizin güclənməsi bir çox qüvvələrin ürəyincə deyil. Onlar Azərbaycanı özlərinə

tabe etdirmək üçün müxtəlif "üsullara" əl atırlar. Onlardan biri de məhz sünə şəkildə gündəmə gətirilən məsələdir. Lakin bu addımlar heçə de bəzi qüvvələrin öz niyyətlərinə çatmasına kömək etməyəcək. Çünkü Azərbaycanda xalq-iqtidar birliyi var və bu birliyi heç kim sərsla bilməyecək. Nə Azərbaycan daxilində, nə də xaricdə bu birliyə təsir edə biləcək hər hansı qüvvə yoxdur. Bu baxımdan da hesab edirəm ki, indiki yaradılan şou kənar qüvvələrin işidir. Hətta Mehman Hüseyinov belə, bu məsələdə kənar qüvvələrin olmasına çox gözəl anlayır. Bu qüvvələr isə təbii ki, Azərbaycanı sevməyən qüvvələrdir, inkişafımızı həzm edə bilmə-



yənlərdir. Təessüflər olsun ki, ölkəmiz əleyhinə olan qüvvələr heç vaxt öz məkrli planlarından əl çəkməyiblər. Müstəqillik dövründən bu yana anti-Azərbaycan qüvvələr çalışıbları ki, müxtəlif yollarla Azərbaycana təzyiq göstərsinlər və öz təsir dairələrinə salınılar. Amma buna nail ola bilmirlər".

Onun sözlərinə görə, Azərbaycan gələcədə də belə hadisələrlə üzleşə bilər, bu, istisna deyil: "Çünki Azərbaycana qarşı olan qüvvələr çoxdur, lakin onların her biri layiqli cavabını alacaq. Biz bir daha sahibi oldug

Azərbaycanın ictimai fikir tarixində böyük xidmətləri olan qadınlar-dan biri də Xurşidbanu Natəvandır. Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda "Dürri-yekta" ("Tək inci"), el arasında isə "Xan qızı" çağırmışlar.

Balaca Xurşidbanunun ilk təbiyəcili sarayın təcrübəli dayə ve müreibiyeleri olmuşdur. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almışdır. Məşğələ zamanı Xurşidbanu "Quran" ayələrini və dini ehkamları əzberləməklə yanaşı, dünyəvi elmlərlə de tanış olmuşdur. XIX əsrde kübar ailələrin uşaqlarına, bir qayda olaraq, doğma dili ilə bərabər, ərəb və fars dilləri, onun sərf-nəhvi telim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimseməmişdir.

O, lazımı dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuşdur. Dahi Şərqi şairərinin əle düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlamışdır.

Natəvanın dünyagörüşünün, bədii zövqünün formallaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmamışdır. Qasım bəy Zakir, Mirzə Cavan, Mirzə Adığözəl bəy, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi səhbət və mübahisələri, eləcə də, ağıllı məsləhətləri ilə Xurşidbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətənləndirmişlər.

Tarixçilərin ehtimalına görə, bu dövrə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nə-

nəsi olan şeirlərində tekrir, qoşma, rədif, mecaz və s. bədii vəsítələr məhərətə işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şeir həsr etmişlər.

Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun bədii tikmələri "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

Natəvanın qızı Xanbike xanım

da anasının yolunu davam etdirərək, qəzellər və rübai'lər yazmışdır.

Xurşidbanu Natəvanla eyni dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur.

Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna

da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu

dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

XIX əsr təzkirələri arasında da onun şeirlərinə rast gelir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3-5 şairindən biri idi.

Şair onunla bir dövrdə yaşayış bir çox aşığı şeirlərinə nəzirələr yazmışdır. Amma dövrümüzə onun, əsasən, klassik şəkildə yazılmış şeirləri gəlib çatmışdır.

Firdun bəy Köçərli Fatma xanım Kəminəni "nadireyi-zəmane"

saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir. Fatma xanım

çəkdiyi təkərənək Azərbaycanda deyil, bütün Cənubi Qafqazda xeyir-xahlı və mesenatlılığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir. Şəxsi münasibətlərin, dövrənin haq-sızlığı, zalimlərin sitəmi şairi vaxtsız qocalmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlerinin nuru getmiş, bədəni taqədən düşmüşdür.

Xurşidbanu Natəvan 1897-ci il 1 oktyabrda vəfat etmiş və Ağdamın İmaret qəbiristanlığında dəfn olunmuşdur.

Gənc şair Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil etmişdir. 1873-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri in-di də "Xan qızı bulağı" adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzüne də su kəməri çəkməyə təşəbbüs etmişdir.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər. XIX əsr təzkirələri arasında da onun şeirlərinə rast gelir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3-5 şairindən biri idi. Şair onunla bir dövrdə yaşayış bir çox aşığı şeirlərinə nəzirələr yazmışdır. Amma dövrümüzə onun, əsasən, klassik şəkildə yazılmış şeirləri gəlib çatmışdır.

Firdun bəy Köçərli Fatma xanım Kəminəni "nadireyi-zəmane"

saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir. Fatma xanım

çəkdiyi təkərənək Azərbaycanda deyil, bütün Cənubi Qafqazda xeyir-xahlı və mesenatlılığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir. Şəxsi münasibətlərin, dövrənin haq-sızlığı, zalimlərin sitəmi şairi vaxtsız qocalmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlerinin nuru getmiş, bədəni taqədən düşmüşdür.

Xurşidbanu Natəvanla eyni dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan xanımlarından biri də Fatma xanım Kəminədir. O, 1841-ci ildə Şuşada anadan olmuşdur. Fatma xanım kiçik yaşılarından etibarən şeirə maraq göstərmişdir. Onun atası Mirzə Bəybaba Fəna da şair olmuş və "Fəna" təxəllüsü ilə şeir yazmışdır. Fatma xanım fars dilini də mükəmməl bilir və bu dildə də şeirlər yazır. Təhsilini Şuşada almışdı, savadına görə ona Mirzə Fatma xanım deyirdilər.

Natəvanın dövrdə yaşayıb